



“Dünya bu gün: çağırışlar və ümidlər”

X Qlobal Bakı Forumu işə başlayıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirildi. X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dedi:

- Sabahınız xeyir, Zati-aliləri. Xanımlar və cənablar.

Mən böyük şərəf hissi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin adından həmsədr kimi Qlobal Bakı Forumunun açılışını elan edirəm.

Biz ağır bir zamanədə yaşayırıq. Bu gün görürük ki, müharibələr daha da artır və burada müxtəlif siyasətlər, siyasi həllər zəruri xarakter daşıyır. Buna görə də lazımdır ki, insanlar bir araya gəlsin, icmalar bu işdə iştirak etsin və əslində tarixdən götürülmüş dərslər bundan sonra da bir daha nəzərdən keçirilsin. Biz bir-birimizi ayıran xətləri aşaraq, etnik, irqi və digər cəhətlərə baxmayaraq, ümumbəşəri məqsədlər üçün çalışmalı, mübarizə aparmalıyıq. Çünki hamımız bu fikirdəyik. Bildiyiniz kimi, BMT 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini, 2015-ci ildə isə Dayanıqlı İnkişaf Məqsədlərini qəbul edərək hamımız üçün, bütün bəşəriyyət üçün ümumi bir gündəlik müəyyənləşdirmişdir.

İndi bizim qarşımızda ümumi çağırışlar var. Biz birlik ki, pandemiyə dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı,

su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Görürük ki, bu gün dünyada nə qədər insan achiqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır.

Qlobal Bakı Forumunun məqsədindən danışıq İsmail Serageldin bildirdi: Biz düşüncəli və necə etməliyə ki, yeni ümidlər yaradaq və gələcəyə - sabaha baxaq. Biz bu yolda addımlayaraq bilməliyik ki, səhv və doğru addımlar nədən ibarətdir və necə etməliyik ki, daha müqavimətli şəkildə irəliləyək. Biz belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün buraya toplaşmışıq.

Mən böyük məmnuniyyətlə, hörmətli cənab Prezident, Zati-aliləri, sözü Sizə vermək istəyirəm.



Dövlətimizin başçısı forumun açılış mərasimində çıxış etdi.




Latviya Prezidenti Egils Levits Azərbaycana rəsmi səfərə gəlib



Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub. Hər iki ölkə prezidenti mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Latviya prezidentləri rəsmi lanç əsnasında geniş tərkibdə görüş keçiriblər. Daha sonra Latviya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Egils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə də görüşüb və iştirakçılarla tanış olub.



Migel Anxel Moratinos dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.



Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə instaqram səhifəsində paylaşım edib



Hər bir qadına möhkəm cənsəğliyi, tükənməz sevgi, sevinc dolu günlər və səadət arzulayıram!

Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti

mart
BEYNƏLXALQ
QADINLAR
GÜNÜ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında qeyd olunub: "Hər bir qadına möhkəm cənsəğliyi, tükənməz sevgi, sevinc dolu günlər və səadət arzulayıram!"

61 ölkə, 360-dək nümayəndə

X Qlobal Bakı Forumunda dünyanın bugünkü mənzərəsi, yeni çağırışlar müzakirə edilir



Ötən gün Bakıda "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Forumda 4 ölkə Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavirləri olmaqla, ümumilikdə 61 dövlətdən 360-dək nümayəndə iştirak edir.

Forumun panel iclaslarında və sessiyalarında bəşəriyyət qarşısında duran çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabər hüquqlu enerji keçidi, yoxsulluq, bərabərsizlik, qarşılınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün və sabitliyin axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılır.



İlham Əliyevin islahatlar konsepsiyasının möhtəşəm nailiyyəti

Yenilənmiş Milli Məclisin ötən dövrdə qəbul etdiyi mühüm sənədlər uğurlu inkişafın hüquqi bazasını daha da təkmilləşdirib

10 mart, 2020-ci il.

VI çağırış Milli Məclisin ilk iclası keçirilir. İclasda çıxış edən Prezident İlham Əliyev bəyan edir ki, parlamento növbədənəonar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməkdir.

Prezident əmin olduğunu bildirir ki, VI çağırış Milli Məclis uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyas-

lı və çoxşaxəli islahatlara, onların dərinləşməsinə öz töhfəsini verəcək: "Seçkilər bir daha bizim siyasi xəttimizə xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. VI çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır".



Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzu artmaqdadır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.



"Dəmir yumruq" antiterror əməliyyatına başlasa...

Qarabağ və Şərqi Zəngəzurda bütün tərribatçı ünsürlərin məhv edilməsinə bir gün yetər

Martın 5-dən etibarən erməni silahlı bölmələri yenə də Qarabağda tərribatçılara əl atmağa başladı. Belə ki, tərribatçıların Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə hərbi lövazimatların, silah-sursatın və

şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması faktı Ermənistanın mənfur əməllərini bir daha ortaya çıxardı.



X Qlobal Bakı Forumu

“Dünya bu gün: çağırışlar və ümidlər”

- Sabahınız xeyir xanımlar və cənablar.

Zati-alileri.

Hörmətli qonaqlar.

Sizin hər birinizi Bakıda salamlayırəm, X Qlobal Bakı Forumunda iştirakınıza görə təşəkkür edirəm. Əvvəlcə mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvlərini nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa və cənab Serageldinə liderlik keyfiyyətlərinə, mərkəzin inkişafına töhfələrinə və Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə xüsusi minnətdarlığımı bildirirəm. Mən bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda, fevralda Münhen Təhlükəsizlik Konfransında iştirak etmişəm, indi isə mart ayında Bakıda Qlobal Forumda iştirak edirəm.

Onu deyə bilərəm ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq nazir və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərli beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikani və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır.

Eyni zamanda mən mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şöhrətindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təəssüm etdirir.

Mən burada müzakirə ediləcək bezi mövzularla bağlı öz fikirlərimi və bəzi məlumatlarla bölüşmək istəyirəm. Panellərdən birinin multilateralizmə həsr olunması məni məmnun etdi. Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzvlüyünü göstərdiyi və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyi başa çatdırır. Biz böyük önəmlərə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarında birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında təşkilinin təşəbbüskarı olduq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəldik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yar-



Prezident İlham Əliyevin çıxışı



dım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.

Eyni zamanda biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüslərimizlə Parlament Şəbəkəsinin yaradılması barədə razılaşdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da sədrliyimizi davam etdirəcəyik. Çünki biz bu günkü parçalanmış dünyada bəzi Hərəkatda böyük ehtiyac olduğunu görürük.

Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu gündəlik baş verməsinə bəlkə də ən ciddi Şərqi-Qərbi qarşıdurmanın şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılmasında və Qoşulmama Hərəkatının təməl prinsiplərinin - Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər - sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Münaqişələrin həllinə gəldikdə, bu mövzu forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir. Mən isə öz təcrübəmlə bağlı fikirlərimi bölüşə bilərəm. Münaqişələrin həlli iki cür olur - dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanla humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdusuz qalmış, qaçqın və məcburi köçkünlə çevrilmişdir.

Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparır, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı notisiyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdəfiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.

Beləliklə, çalışdıq ki, dinc yolla həll edək. Bizdə alınmadı, ona görə ki, erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Biz isə güc tətbiq etdik və öz ərazimizi azad etdik. Hazırda təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadrat metrə qədər ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycanı erməni əzabına gətirdikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyər ki, Azərbaycan yüksək dini və etnik dö-

zümülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqə yalnız bizim məsələmi deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik.

Panel müzakirələrdən biri enerji və daşınan dəhlizlərinə, enerji keçidində həsr olunub. Sonuncu görüşümüzün sonunda mən qonaqlarımızı məlumatlandırmaq istəyirəm. Ötən ilin iyunundan etibarən xeyli hadisələr baş verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və mən tərəfindən imzalandı. Bu memorandum hazırda icra olunur. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər biz 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdik, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.

Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Biz qaz yataqlarımıza sərmayələrimizi artırıb. Hazırda isə görürük və növbəti gələcəkdə biz hətta ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyir-

rik. "Cənub qaz dəhlizi" istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik - TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır. Belə olmasaydı, biz sərmayə qoymazdıq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsədüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırdı. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq.

Biz nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. Ötən ilin dekabrında Buxarestdə ələmətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumiya Avropa Komissiyasının Sədrinin iştirakı ilə "yaşıl enerji" və onun ötürülməsinə dair saziş imzaladılar. Biz onun əsasında Azərbaycanın Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Hazırda biz texniki osaslandırma prosesini aparırıq.

Həmin layihə ilə bağlı rəhbər komitənin ilk iclası fevral ayında Bakıda təşkil edildi və bu, Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaqdır. Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir.

lə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qıqavat həcmində "yaşıl enerji" əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq "yaşıl enerji" bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz "yaşıl hidrogen"i ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qıqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qıqavat potensialı da əlavə etmək olar.

Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir. Enerji sahəsində keçid olduqca sürətli gedir. Qeyd etdiyim kimi, iyun ayında sonuncu görüşümüzün sonunda bütün sadələşmələri həyata keçirdik. Burada nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr olacaq. Məlumat üçün bildirim ki, ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşınan infrastrukturumuzu tələbat heç vaxt olmadığı qədər böyükdür - dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşınan təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşınan təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutları axtarırdı və həmin yeni marşrutlardan biri Azərbaycanı keçir. Əminəm ki, proqrama daxil olan bu və ya digər mövzularla bağlı kifayət qədər maraqlı müzakirələr olacaq, hər zaman olduğu kimi, qonaqlarımız gələcəyimizi planlaşdırmaq üçün dəyərli ideyalarını və tövsiyələrini verəcəklər. Habelə dünya liderləri üçün də yaxşı tövsiyələr olacaq.

Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq. Sizə maraqlı müzakirələr arzulayıram. Diqqətinizə görə sağ olun.



Sonra Latviya Respublikasının Prezidenti Egils Levits çıxış edərək forumun mövzusunun müzakirə baxımından əhəmiyyətli olduğunu bildirdi. Latviya ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan Egils Levits ölkəmizin son illər ərzində beynəlxalq münasibətlərdə oynadığı mühüm rolunu vurğulayaraq dedi:

- Prezident Əliyevin möhürü çıxışından sonra qeyd etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Bu, sözün əsl mənasında, 120 üzv dövlətdən ibarət olan yaxşı bir platformadır və onların əksəriyyəti BMT-nin üzvləridir. Azərbaycanın son illər ərzində oynadığı mühüm rol əslində beynəlxalq münasibətlərdə etiraf olunub. Əslində Azərbaycan siyasət baxımından, yəni sülhün necə qorunması, global məsələlərin həlli ilə bağlı bir çoxları nı ilhamlandırdı.

Azərbaycan COVID-19 pandemiyasından sonrakı global diskussiyalara aparıcılıq edir. Xüsusən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bu yaxınlarda keçirilən Zirvə görüşünü qeyd edirdim.

Azərbaycan ilə əməkdaşlığa, xüsusən də onun BMT ilə işbirliyinə gəldikdə, bu, həmçinin Latviya üçün vacibdir. Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir.

X Qlobal Bakı Forumu

“Dünya bu gün: çağırışlar və ümidlər”



Bu, ümumiyyətlə, Azərbaycanın ümumi siyasətinin vacib bir hissəsidir. Təbii ki, bu da ölkələrimiz arasında yaxşı münasibətlərdən irəli gəlir.

Latviya Prezidenti Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında da fikirlərini bildirərək dedi:

- Dahi Azərbaycan şairi Nizami Gəncəvi Azərbaycanın hazırkı hüduqlarından xeyli kənarında insanları şövqləndirirdi. Onun söylədiyi fikirlər məhz həmin qədim dövrdən bu günə qədər dünyadakı xalqlar arasında qarşılıqlı anlaşmanı və həmyörlüyü təşviq edirdi.

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta forumda global dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlərdən danışmağın vacibliyini vurğulayaraq dedi:

- Biz bu gün dünyamızın üzvləşdiyi çağırışların müzakirəsi üçün X Qlobal Bakı Forumunda bir araya gəlmişik. Forumun təşkilinə və burada iştirak etməyə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Forumda iştirak etmək üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin önənəyə çevirdiyi bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək vurğuladı:

- Əvvəlcə, icazə verin, mənə bu tədbirə dəvət etdiyinə, Bakıda keçirilən X Qlobal Bakı Forumunda yaratdığı şəraitə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirim.

Zati-aliləri Prezident İlham Əliyev, bildirmək istəyirəm ki, gözəl Bakı şəhərində, Azərbaycanda,

Odlar Yurdunda, - necə ki, siz adlandırırırsınız, - olmaqdan çox şadam. Çünki bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yaradıcılığında görmüşük. Təbii ki, Sizinlə keçirilmiş dünənki görüş bizdə böyük təəssürat yaratdı. Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsinə səmimiyyətlə arzulayıram. Hörmətli dostlar, belə bir mötəbər auditoriyada olmaqdan çox şadam. Burada dünyanın ən təcrübəli insanları toplaşdır.

BMT-nin İnsanın İmmunlaşmaqlığı Virus/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima pandemiya sonrası dövrə beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini vurğuladı. Belə

bir platformada və müzakirələrdə iştirakdan şad olduğumu ifadə edən Vinni Byanyima dedi:

- X Qlobal Bakı Forumunun açılış mərasimində sizə qoşulmaqdan olduqca məmnunam. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunu təşkil etdiyinə görə səmimi-qəlbədən təbrik edirəm.

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinləndi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakin məktubları oxundu.

Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra

Vike-Freyberqa çıxış edərək, dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışdı, müharibə və təhdidlərin beynəlxalq səviyyədə bir sıra ciddi problemlər doğurduğunu bildirdi. Həmsədr bir çox münafişlərin həlli yollarının tapılması baxımından forumun işini yüksək qiymətləndirərək dedi:

- Artıq onuncu dəfədir Bakı Forumu toplaşır və ilbəl biz məmnunluqla görürük ki, onun inandırıcı qüvvəsi, onun müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır. Biz sizin hamınızı burada görməkdən çox şadıq.

Bakı Forumu, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi. Prezident lap ilk günlərdən bizə öz dəstəyini verdi. Qlobal Bakı Forumunu dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edirik.

Forum işini panel iclaslarla davam etdirdi.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi global problemlərin həlli yollarını araşdıraraq bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ildə artmaqdadır.

Bu dəfə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavirləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edəcək forumda yeni dünya nizamına təhdid yaranan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun global sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münafişlərə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin global yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münafişlərin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təşəvvürlərini bölüşəcək, populyarizm və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

X Qlobal Bakı Forumu

Migel Anxel Moratinos dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi



Əvvəli 1-ci səh.

AZƏRTAC xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin Baş katibinə çatdırmağı xahiş etdi.

Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirdi, imzalanmış anlaşma memorandumuna uyğun olaraq müxtəlif sahələrdə

təmasların həyata keçirildiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyini görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, bu mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuzlu malik bir təsisat rolunda çıxış etdiyini dedi.

Migel Anxel Moratinos Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Tomas Qrupunun Bakıda Zirvə görüşünün uğurla keçirildiyini qeyd etdi.

O, BMT-nin Sivilizasiyalar Alyansının "One Humanity" təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini dedi və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğuladı.

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı bu

ilin sonunda Azərbaycanın Hərəkəta sədrliyinin başa çatacağını bildirdi və ölkəmizin sədrlik dövründə çox yaxşı bir irs qoyduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanda önəmli keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətə Rəhbərlik Dialog Forumunun da gələcəkdə bərpə olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyini əminliyini bildirdi.

Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzu artmaqdadır



Əvvəli 1-ci səh.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, keçmiş dövlət və hökumət başçıları, Mərkəzin İdarə Heyətinin üzvləri mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə etdilər. Ötən 10 il ərzində mərkəzin sıralarının genişləndiyini və beynəlxalq səviyyədə nüfuzlu bir təsisatə çevrildiyini deyən qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək X Qlobal Bakı Forumunun uğurlu olacağına əminliklərini bildirdilər, bu forum çərçivəsində beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirə ediləcəyini vurğuladılar.

Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini dedi, bu təsisatın beynəlxalq səviyyədə nüfuzunun və çəkisinin artırılmasının, vacib platformaya çevrilməsinin əhəmiyyətini vurğuladı, onun sıralarının genişlənməsini və yeni regionlardan olan təmsilçilərin Mərkəzin fəaliyyətinə qoşulmasını müsbət amil kimi dəyərləndirdi.

Prezident İlham Əliyev X Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğunu qeyd edərək, forum çərçivəsində multilateralizm, regional və global problemlərlə bağlı məsələlərin müzakirə olunacağını dedi.

Vayra Vike-Freyberqa 10 il əvvəl ölkəmizə səfəri çərçivəsində qədim Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyinə həsr olunmuş konfransda iştirakını qeyd edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının və Qlobal Bakı Forumunun keçirilməsinin əsasının möhürü təməl tədbirdə qoyulduğunu xatırladı.

Bu il Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini deyən qonaqlar forum çərçivəsində Ulu Öndərin dövlətçilik fəaliyyətinə həsr olunmuş konfransın keçiriləcəyini bildirdilər.

Görüşdə beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası, bu xüsusda nəqliyyat-logistika imkanlarının artırılması, rəqəmsal transformasiya, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə ətraflı məlumat verdi və qonaqların suallarını cavablandırdı.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının siyasi-mənəvi dəstəyini yüksək qiymətləndirir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kralı Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun ildən-ildə artdığı vurğulandı. Budəfəki forumda da daha çox sayda ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bunun göstəricisi kimi dəyərləndirildi.

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı Şahzadə Turki Al Faysal Al Sauda işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının ölkəmizə

göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirdi.

Şahzadə Turki Al Faysal Al Saud Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparıldığı genişmiqyaslı bərpayenidənqurma işləri ilə bağlı dövlətimizin başçısını təbrik etdi. Qonaq işğaldan azad olunmuş ərazilərimizə səfərinin ona dərin təsir etdiyini bildirdi.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişaf etdiyini vurğulandı və əlaqələrimizin bundan sonra da genişlənməsinə əminlik ifadə olundu.

Azərbaycan potensial donor ölkəsinə çevrilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunlaşmazlığı Virus/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimani qəbul edib.

AZƏRTAC xəbər verir ki, X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildiren Vinni Byanyimani forumun çox yüksək səviyyədə təşkil olunduğunu dedi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının olduqca əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirdi, bu təsisatın dünya səviyyəsində nüfuzunun artdığını vurğuladı.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk fəaliyyətinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ana yurdu olan qədim Gəncə şəhərindən başladığını qeyd edərək sonrakı illərdə bu mərkəzin daha da inkişaf etdiyini və bu il artıq ölkəmizdə X Qlobal Bakı Forumunun keçirildiyini dedi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Sədri olaraq uğurlu fəaliyyətinə və Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Tomas Qrupunun Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edən Vinni Byanyimani Hərəkatın bugünkü beynəlxalq münasibətlərdə çox vacib rol oynadığını vurğuladı.

Qonaq Azərbaycanın səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AIDS-yə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu dedi. O, rəhbərlik etdiyi təşkilatın Afrika qitəsində və digər ölkələrdə həyata

keçiriləcək layihələrinə Azərbaycanın dəstəyini xahiş etdi.

Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü, onların çadır şəhərciklərində yaşadığını xatırladan dövlətimizin başçısı, o zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini qeyd etdi, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstəyin göstərildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu xüsusda da Azərbaycan beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrilib. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini bildirdi.

Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmert'i qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu forumun

getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edildi, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunnun göstəricisi kimi qiymətləndirildi.

Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunuldu, münasibətlərimizin

müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulandı.

Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edildi.

Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə **qərara alıram:**

1. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (bundan sonra - TƏBİB) tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan "İnnovasiya və Təchizat Mərkəzi" (bundan sonra - Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz tabeliyində "Səhiyyənin Təminat Mərkəzi" (bundan sonra - Qurum) publik hüquqi şəxsi yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Mərkəzin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir;

3.2. Mərkəzin saxlanması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən ödənilən gəlirlər, icbari tibbi sığortanın sistemindən daxil olan vəsait, ianələr,

qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;

3.3. Qurumun "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

3.4. Qurumun saxlanması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

4.1. Qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkdaşlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

4.2. Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkdaşlarının məbləğini (vəzifə maaşını, vəzifə

maaşına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində təsdiq etsin;

5.2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz soyuq zəncir texnologiyalarına uyğun şəraitdə saxlanması zəruri olan dərman vasitələri üçün balansdakı anbarlardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ödənişsiz istifadəsinə təmin etsin.

7. "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012, № 12, maddələr 1937, 1953; 2020, № 3, maddə 254; 2022, № 5, maddə 445, № 8, maddə 846) 2-ci hissəsindən "İnnovasiya və Təchizat Mərkəzi", sözləri çıxarılsın.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

9. Bu Fərmanın 1-ci və 7-ci hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 9 mart 2023-cü il

Azərbaycanın Baş naziri Timor-Leste Prezidenti ilə görüşüb

Martın 8-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulanıb.

Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.



Prezident Jose Ramos Hortanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Jose Ramos Hortanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Kamboca arasında yaxın siyasi əlaqələr mövcuddur

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirilib.

Azərbaycan ilə Kamboca arasında yaxın siyasi əlaqələrin mövcud olduğu bildirilib, iqtisadi, humanitar və digər sahələrdə də münasibətlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.



Görüşdə Azərbaycan-Kamboca əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Görüşdə Azərbaycan-Kamboca əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Azərbaycan - Çin əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından önəmi qeyd olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin söyləri ilə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi bildirilib.

Azərbaycan-Çin münasibətlərinin bu gün strateji tərəfdaşlıq xarakteri daşdığı diqqətə çatdırılıb. İki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlığında məmnunluq



ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, nəqliyyat-logistika, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edildi.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə olunan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Şərq-Qərb, Orta dəhliz, "Bir kəmə, bir yol" layihələri çərçivəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

Görüşdə Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Füzulidə erməni vəhşiliyinin şahidi olub

Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Ermənistanın işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonağa Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilib, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Artıq Füzuli və Zəngilan beynəlxalq hava limanının inşası başa çatıb. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Sonra Qaraxanbəyli kəndi ərazisinə gələn qonağa Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Həmçinin bildirilib ki, 44 günlük Vətən müharibəsinə Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək 30 il işğal altında qalan torpaqları azad etdi. Füzuli rayonunun Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad edilmiş yaşayış məntəqələrindəndir. 44 günlük Vətən müharibəsinin ilk şəhidləri də bu ərazidə verilib. Həmin ərazidə şəhidlərimizin şərifinə abidə ucaldılıb.

Qonaq sonra Merdinli kəndində erməni barbarlığı ilə tanış olub. Ona 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndləri kimi Merdinli kəndini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandallizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Turki Al Faysal sonra Füzuli rayonundakı Aşağı Kəndələnçay su anbarında olub. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu məsələlərdə suyun qarşısını kəsir, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Ermənilər işğal dövründə su anbarını da yarasız hala salıblar. Hazırda Azərbaycan dövləti tərəfindən su anbarında bərpa işləri həyata keçirilir.

Sonra qonaq Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olub. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib. Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrinə, həmçinin Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə də məlumat verilib.

Füzulidə erməni barbarlığı ilə tanış olan Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şuşa şəhərinə yola düşüb.

Türkiyənin Vitse-prezidenti Azərbaycanın Baş nazirinə məktub ünvanlayıb

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildiriblər ki, məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və

xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.

AZƏRTAC

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şuşaya səfər edib

Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud martın 8-də Şuşa şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, Şahzadə Turki Al Faysal Al Saud Şuşada tarixi-mədəni abidələrimizlə tanış olub. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonağa Ermənistan silahlı qüvvələrinin qədim şəhərdə törətdiyi vəhşiliklər haqqında məlumat verib.

Saatlı və Yuxarı Gövhər ağa məscidlərinin ziyarət edən qonağa işğal illərində bu dini ocaqların məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.

Turki Al Faysal Al Saud sonra Azərbaycanın tanınmış



şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistanə apararaq örtmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistan

hərin yeganə və ən böyük üzvünə əzizdir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ ıgıdılarının cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Burada açılan heyrotamiz mənzərə insanı valeh edir.

Şuşa səfəri Qala divarlarına ziyarətə yekunlaşıb. Qonaqlara Qala divarları haqqında məlumatlar verilib.

Qeyd edək ki, Şahzadə Turki Al Faysal Al Saud Qarabağa səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli rayonunda da olub. Ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını yerində görüb, Azərbaycan dövləti tərəfindən aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri barədə ətraflı məlumatlandırılıb.

Latviya Prezidenti Egils Levitsin Azərbaycana rəsmi səfəri

Rəsmi qarşılanma mərasimi

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.



Prezident Egils Levits Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Egils Levitsi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Egils Levitsin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkildilər.



Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü

Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levitsi ilə məhdud tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırladılar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd etdilər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırladı.

Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşdığı qeyd edildi, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.

Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyini vurğulandı.

Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son Zirvə toplantısını qeyd etdi.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat və rəy dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirdi. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd etdi, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını dedi. Prezident İlham Əliyev Qoşulma-



ma Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrellin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin sözləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini dedi.

Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışıldı, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layeynin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi, hökumətlərarası komissiyaların fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, sənəi intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Latviya Prezidenti Egils Levitsin Azərbaycana rəsmi səfəri

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Cənab Prezident.
Əziz qonaqlar.
Xanımlar və cənablar.

Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Prezidentini qəbul etməkdən çox məmnunam. Biz bu yaxınlarda Davosda görüşdük. Mənim dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyinə görə cənab Prezidentə minnətdaram. Sabah biz X Bakı Qlobal Forumunda bir yerdə olacağıq. Həmçinin mən bu fürsətdən istifadə edərək belə mühüm beynəlxalq tədbirdə iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm.

Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycan səfərləri ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sız ölkəmizə gəlməyinizə və ya qəbul etməyinizə çox böyük əhəmiyyət kəsb edir. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövrü olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub.

Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sız münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurlu inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdə biri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycan arasında hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki,

bu tezliklə baş tutacaq. Eyni zamanda Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimyə məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjiyi ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, "Cənub qaz dəhlizi" kimi meqalayihənin başa çatmasından dərhal sonra, sözünlə əsl mənasında, digər qlobal meqa layihədir.

Azərbaycanın Avropaya qaz təchizatı ilboylar artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şəxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin əlbəttə, tək enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələcək illərdə Avropa İttifaqı ilə ticarət həcmi artacaq. Çünki artıq söylədiyim kimi, biz qaz təchizatımızı artıracağıq, "yaşıl enerji" mənbələrindən elektrik enerjisinin ixracına bu yaxınlarda başlayacağıq. Bir sözlə, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sız əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurlu inkişaf edir. Biz latviyalı dostlarımızla belə davamlı dostluqda görüşürük. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir.

Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normalaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərtlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərini əsaslanan təklifimizi verdik. Sonra Ermənistan səfərləri aldıq və onların şərtləri ilə bağlı öz şərtlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Er-



mənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə Azərbaycan əraziləri azad olundu. Biz bunu güc təbiiyi ilə etdik. Əfsuslar olsun. Halbuki Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrdə də edə bilirdik.

Hazırda iki ölkə arasında sülh müqaviləsinə ciddi müzakirə ediyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyü təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sız əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sız əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurlu inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Biddə müharibələr, separatizm, terrorçuluq, ekstremizmlə olub. Hazırda buna son qoyulmalıdır və oğur bu baş tutarsa, onda keç-

miş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq.

Cənab Prezident, bizimlə oldu-ğunuzla görə sızə bir daha minnətdarıq. Dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sızə Azərbaycanı xoş səfər arzulayıraq.

◆ ◆ ◆

Sonra Latviya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Egils Levitsin bəyanatı

- Prezident Əliyev. Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə minnətdaram. Biz iki ay öncə Davosda görüşdük.

Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində ikitərəfli münasibətlərimiz çox yaxşı və uğurlu inkişaf edib. Aramızda təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, beynəlxalq səviyyədə əməkdaşlıq etməliyik.

İqtisadi münasibətlərimizə gəldikdə, ötn il tendensiya müsbət olub. Bu gün Latviya və Azərbaycanın iş adamları arasında, həmçinin biznes-forum olacaq. Biz İKT, "ağıl-

ı enerji", "yaşıl texnologiya"lar və artıq qeyd etdiyiniz kimi, naqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıyıq.

Həmçinin bəyan edə bilərəm ki, milli aviakompaniyamızı "airBaltic" bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşırıq. Beləliklə, Latviya turistlərinin Azərbaycana gəlməsi və Sizin vətəndaşların Latviyaya gəlməsi, o cümlədən işğaz dairələrin səfərləri asanlaşacaq.

İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istəyirəm ki, Avropa İttifaqının (AI) üzv dövləti kimi Latviya AI ilə Azərbaycan arasında sız əməkdaşlıqda maraqlıdır. Latviya AI ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu alqışlayırıq. Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şəxələndirilməsində və AI-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır. Biz, həmçinin bərpəolunan enerji sahəsində daha sız əməkdaşlıq etmək arzusundayıq.

Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Sız artıq NATO çərçivəsində əməkdaşlığa toxunmuşunuz. Latviya səfirliyi NATO-nun Azərbaycanca əlaqələndiricisi funksiyasını yerinə yetirir və biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədə uzadacağıq. Görürəm ki, Azərbaycan və NATO

arasında təhlükəsizlik məsələləri üzrə daha sız əməkdaşlığa dair qarşılıqlı maraq var.

Ukraynadakı vəziyyətə gəldikdə bildirmək istəyirəm ki, Latviyanın xarici siyasətinin təməlinə beynəlxalq hüquq və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır. Ona görə də biz Ukraynaya qarşı bu səbəbsiz və əsassız təcavüzü pisləyirik. Latviya Ukraynaya hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Biz, həmçinin humanitar yardıma da göstəririk. Göstərilən yardımın toplam həcmi bizim ÜDM-in 1 faizini təşkil edir. Ukraynadakı vəziyyətin hansı məcrada cəryan edəcəyini gözləyirik. Ancaq onu deyə bilərəm ki, davamlı sülh yalnız beynəlxalq hüquq əsaslanmalıdır. Biz beynəlxalq hüquq müdaxiləyə və onun tapdalanmasına nəti-cəsində bu vəziyyətin uzunmüddətli dondurulmuş münasibətlərə çevrilməsinə imkan verə bilmərik.

Cənab Prezident, biz BMT üzvlərinin əksəriyyətinin, yəni 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi ölkəmizin rolunu yüksək qiymətləndiririk. Bildiyiniz kimi, biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədiyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq. Hesab edirəm ki, Qoşulmama Hərəka-

tı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquq əsaslanır. Sız isə Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırırsınız.

Onu da deyə bilərəm ki, Latviya Avropa Şurasında sədrliyi öz üzünə götürəcəkdir və bizim ölkələr Avropa Şurasının üzvüdür. Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilatın üzvü olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik.

Mən məmnuniyyətlə sabah "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda təşkil oluna-caq X Bakı Qlobal Forumunda iştirak edəcəyəm. Bu gün həqiqətən həm çağırışlar, həm də ümidlər var. Hesab edirəm ki, sabahkı müzakirələrdə biz ümidlərin qalib gələcəyinin şahidi olacağıq.

Cənab Prezident, bu Qlobal Forumu dəstəklədiyinizə görə sağ olun. Çünki həmin forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Həmçinin Sizin tövsiyələrinizə ehtiyacımız var. Mən mədəniyyətlərarası dialoqun təşviq sahəsində Azərbaycanın və Sizin rolunuza dərin hörmət bəsləyirəm. Çünki bu forumda müxtəlif mədəni mənsubiyyətlə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Ümumiyyətlə, bu vacib bir forumdur.

Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistan arasında gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquq əsaslanan həllin tərəfdaşlarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Hesab edirəm ki, belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquq və ərazi bütövlüyünə əsaslanсын.

Beləliklə, cənab Prezident, dəvətinizə və çox səmimi, maraqlı müzakirələrə görə Sızə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm.

Cənab Prezident, çox təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV:
Təşəkkürlər.

Prezidentlərin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levitsin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub.



Latviya Prezidenti Egils Levitsin Azərbaycanca rəsmi səfəri

Latviya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib



Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin

memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramla yad edib. AZƏRTAC xəbər verir ki, Latviya Prezidenti Ulu Öndərin məzarı önünə ökəlil qoyub.

Şəhidlərin xatirəsinə ehtiram



Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Şəhidlərin xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Şəhidlərin xiyabanında ali qonağın şərifinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Egils Levits Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Latviya Prezidenti "Əbədi məşəl" abidəsinin önünə ökəlil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Latviyanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsinə seyr edən ali qonağa Şəhidlərin xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Egils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb

Latviya Prezidenti Egils Levits martın 8-də Bakıda Azərbaycanın və Latviyanın iş adamları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Latviya Prezidenti bu tədbirin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləyib. Bildirib ki, Latviya NATO və Avropa İttifaqının üzvüdür. Həmçinin Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görür. Egils Levits qeyd edib ki, Azərbaycan Avropanın enerji bazarında fəal rol oynayır və enerji mənbələrinin şaxələndirilməsində xüsusi yeri var.

Azərbaycan və Latviya arasında yaxın qarşılıqlı əlaqələrin mövcud olduğunu vurğulayan Egils Levits bildirib ki, iqtisadi sahədə əlaqələr inkişaf edir və bunun daha da genişlənməsinə ümid var. O əlavə edib ki, Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyi ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında anlaşma memorandumu imzalanacaq.

Azərbaycanın Latviyanın əsas ticarət tərəfdaşı olduğunu deyən Latviya Prezidenti diqqətə çatdırıb ki, pandemiya şəraitində əlaqələrin bağlanması nəticəsində



de pozulan tədarük zəncirlərini bərpa etməyin vaxtı yetişib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxışında deyib ki, Azərbaycanda 16 Latviya şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyəti nəqliyyat sahəsindədir. Onun sözlərinə görə, Azərbaycan da Latviyaya investisiya yatırır. Bu investisiyanın həcmi 166 milyon dollardır. O əlavə edib ki, Latviya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərinə də sərmayə yatırmaqla yanaşı, Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artaraq 46 milyon dollar təşkil edib. Latviyaya ixrac, demək olar ki, üç dəfə artaraq 28 milyon dollar təşkil edib. Latviyaya ixracın 98 faizi qeyri-neft sektorunun payına düşüb. Bu, o deməkdir ki, Latviya qeyri-neft məhsullarının idxalı baxımından Şimal-Şərqi Avropada mühüm ölkədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında Azərbaycanca orta və kiçik sahibkarlığa dövlət dəstəyindən danışdı. O, hər

iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müsbət dəyərləndirib. Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns qeyd edib ki, Latviya və Azərbaycan rəqabətə davamlı məhsulların birgə istehsalını yarada bilər və bu məhsulları Avropa bazarlarına çıxarmaq asan olar. O vurğulayıb ki, Latviya şirkətləri gələcəkdə məhsulları Avropa bazarına çıxarmaq üçün Azərbaycanla birgə istehsal üzrə əməkdaşlıq etmək istəyir. Bununla bağlı 5 prioritet sahə var. Görüş müzakirələrlə davam edib.

Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns qeyd edib ki, Latviya və Azərbaycan rəqabətə davamlı məhsulların birgə istehsalını yarada bilər və bu məhsulları Avropa bazarlarına çıxarmaq asan olar. O vurğulayıb ki, Latviya şirkətləri gələcəkdə məhsulları Avropa bazarına çıxarmaq üçün Azərbaycanla birgə istehsal üzrə əməkdaşlıq etmək istəyir. Bununla bağlı 5 prioritet sahə var. Görüş müzakirələrlə davam edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma



Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev

Beynəlxalq Aeroportunda ali qonağın şərifinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Egils Levitsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Latviya Prezidenti İçərişəhərlə tanış olub



Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə başlayıb. Latviya Prezidentinə Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindri formalı əsl qaladan və cənub tərəfdən ona bitişən

iri dayaqlı tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Gəzinti zamanı ali qonağa UNESCO-nun

Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Daha sonra Latviya Prezidenti İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olub. Mərkəzin "Dastan" brendi ali qonaqda böyük maraq doğurub. Burada ali qonağa xatirə hədiyyəsi təqdim olunub. İçərişəhərə tanışlıq Latviya Prezidenti Egils Levitsdə xoş təəssürat yaradıb.



X Qlobal Bakı Forumu: İlk gündə nələr müzakirə olundu?



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da işə başlayan "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu açılış mərasimindən sonra panel iclaslarla davam edib.

AZƏRTAC xəbər verir ki, "TRT World" televiziya kanalının aparıcısı və müxbiri Cəfər Həsəyinin moderatörlüğü ilə keçirilən "Bölinmiş dünyada dayanıqlılığın qurulması: Onun global sülh təsiri" mövzusunda birinci panel iclasında əvvəlcə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xəbərləndirilməsi sükutla yad edilib.

Latviya Respublikasının Prezidenti Egils Levits iclasda çıxış edərək bildirib ki, dövlətlər və fərdlər üçün əsas məsələ təhlükəsizlikdir. O bildirib: "Xaricdən gələn təhlükələrə, dünyada baş verən münaqişələrə misal olaraq xüsusilə Rusiya-Ukrayna müharibəsinə göstərmək olar. İlk dəfədir ki, beynəlxalq tədbirimiz bu müharibəyə reaksiya verib. Biz icazə verməliyik ki, dünyada müharibələr yarasın. Dünyada baş verən münaqişələr ölkələrin bir çox planını dəyişdi".

Eyni zamanda dünyada baş verən iqlim dəyişikliyinə təhlükəli xarakter aldığını vurğulayan Egils Levits qeyd edib: "İqlim dəyişikliyi hazırda dünyamızda əsas problemlərdən biridir. Onun aradan qaldırılması üçün səylər göstərilməlidir. Qanunun aliliyinin və dünya sülhünün təməli olan beynəlxalq hüququn təmin edilməsi mühimdir".

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi Rusiya-Ukrayna müharibəsindən danışaraq, beynəlxalq tribunal yaratmağı vacibliyini bildirib. "Biz hazırda dünyanı dəyişmək üçün buradayıq. Ədalətli və sülh dolu bir dünya üçün çalışmalıyıq", - deyir K.Kennedi vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa qeyd edib ki, insan hüquqlarına riayət olunması üçün beynəlxalq qanun standartları hazırlanmalıdır. Bu qanunlara əməl etmək xoşbəxt qorunmağın vacib yoludur. NATO-nun qüvvələri ilə bağlı fikirlərini bölüşən sabiq Prezident qeyd edib ki, Latviyada da hərbi qüvvələr var və müəyyən standartlara uyğundur. Bu qüvvələr müharibələr və ya xoşbəxtlik üçün istifadə olunmur. "Şərqi Avropanın insanları ruslara nifrət etmir. Latviyada qarışıq ailələr çoxdur və biz hər kəsdən daha xoşbəxt millətlik. Rusiya-Ukrayna müharibəsi iki ölkənin maddi qazanclarını məhv etdi", - deyir mərkəzin həmsədri vurğulayıb.

Norveçin sabiq Baş naziri (1997-2000 və 2001-2005) Kyell Magne Bondevik çıxışında diqqətə çatdırıb ki, hazırkı vəziyyət İkinci Dünya müharibəsindən sonra baş verənlərdən daha fərqlidir. Bu səbəbdən ölkələr arasında daha güclü regional əməkdaşlıqlar vacibdir. Bu əməkdaşlığın daha çox birlik getirə biləcəyini vurğulayan Kyell Magne Bondevik deyib: "Biz NATO qoruyur. Bununla bağlı şübhə yoxdur. Həmçinin Avropa İttifaqının, qeyri-hökumət təşkilatlarının və dinin də rolu böyükdür. Din sülhün təməlinə çevrilə bilər. Buna görə də din nümayəndələrinin missiyası çox böyükdür. Biz bilirik ki, demokratiya və müharibə bir-birinə qarşıdır. Demokratiya sülhün qurulma-

sının tərəfdaşdır. Biz sülhün təmin edilməsi üçün çalışmalıyıq".

İsveçrə Konfederasiyasının sabiq Prezidenti (2007-2011) Mişelin Kalmi-Rey isə çıxışında deyib: "Biz sülh üçün çıxış yolları axtarıq, dünyanı böhrandan əvvəlki vəziyyətə gətirməyə çalışırıq. Yeni dünya nizamı yavaş-yavaş qarşımıza çıxır. Sülh bizə nə verə bilər? Bizim bunu əvvəlcədən görməyimiz çətindir".

Beynəlxalq münasibətlərdə dünya nizamının və beynəlxalq hüququn çox vacib olduğunu diqqətə çatdıran Mişelin Kalmi-Rey vurğulayıb ki, Ukraynada başlayan müharibədən sonra BMT-nin artıq supergüc olmadığı göründü. Bu müharibə dəyərlərin münasibəti deyil, klassik müharibədir. Sülhün təmin edilməsi heç də asan olmayacaq, bunun üçün uzun zaman lazımdır.

Ukraynanın sabiq Prezidenti (2005-2010) Viktor Yuşenko ölkəsinin müharibədə qələbə qazanacağına əminliyini bildirib. Deyib ki, indi əsas məsələ ömürlükdədir. "Bizə dünyada yeni təhlükəsizlik sisteminin qurulması vacibdir", - deyir o vurğulayıb.



İrçkilik əleyhinə Avropa Şöhrət Koalisiyasının prezidenti Benedetto Zaççerolinin moderatörlüq etdiyi "Məqəhdidilər dövrü: İqlim təhlükəsizliyi; qida təhlükəsizliyi; nüvə təhlükəsizliyi" mövzusunda ikinci panel iclasında Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Jose Ramos Horta çıxış edərək hazırda su çatışmazlığı, iqlim dəyişikliyi məsələlərinə diqqət artırılmalı olduğunu bildirib. O deyib ki, COVID-19 pandemiyası Pakistan, Şri Lanka, həmçinin bir sıra Afrika ölkələrinə çox pis təsir göstərib.

Timor-Leste Prezidenti qeyd edib ki, pandemiyanın sonrakı dövrdə qiymətlər qalxıb və bu hal dünya iqtisadiyyatına mənfi təsir edib. Daha sonra başlayan Rusiya-Ukrayna müharibəsi isə kasıb ölkələrin iqtisadiyyatı üçün daha pis təsirlərə səbəb olub. Jose Ramos Horta dünya ölkələrini böhran vəziyyətinin aradan qaldırılmasına dəstək verməyə çağırıb.

Sonra çıxış edən BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi qida təhlükəsizliyi mövzusunda reallığa və həllərə baxılmalı olduğunu vurğulayıb. Deyib ki, bunun üçün daha yaxşı mühit lazımdır. "Qida təhlükəsizliyi çox vacibdir. Bunun üçün əlimizdən gələni etməliyik. Həmçinin bununla əlaqədar kənd təsərrüfatı da çox önəmlidir. Biz aqlıca mübarizə aparmalıyıq. Daha çox gənc kənd təsərrüfatı sahəsində çalışmalıdır, onlara bu istiqamətdə yol açmalıyıq".

"Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq örfət mühit naziri (2013-2017), Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi (2015-2017) Hakima El Haite çıxışında ekologiyanın çirklənməsinin global məsələ olduğunu vurğulayıb. Deyib ki, bu problemi təkə bir ölkə həll edə bilməz. "İqlim dəyişikliyinə fəsadların aradan qaldırmaq üçün vəsait ayrılmalıdır və bununla bağlı bir çox görüşlər planlaşdırılmışdır. Lakin COVID-19 pandemiyası səbəbindən bu görüşlər və planlar ləğv edildi. Əgər iqlim dəyişikliyinə qarşı alınmazsa, dünyada temperatür artacaq, su çatışmazlığı, torpağın korlanması, suyun şorlaşması kimi halların müşahidə edilməsi tezliyi artacaq", - deyir o xəbərdarlıq edib.

Hakima El Haite qeyd edib ki, hazırda iqlim dəyişikliyi səbəbindən 500

milyon insan aclıqdan əziyyət çəkir. Afrika da susuzluq bir çox problemlər yaradır. Bakı Forumu global çağırışların gündəmə gətirilməsi üçün ideal platformadır.

Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kızırdı 2006-cı ildə Qazaxıstanın atomsız bir dünya qərarını bildirdi. Qeyd edib ki, Qazaxıstanın bu qərarı dünyada əks-səda doğurub. Qazaxıstan həmişə sülhün tərəfdarı olub. Qazaxıstanın hər il 7 milyon ton buğda ixrac etdiyini diqqətə çatdıran D.Kızırdı deyib: "Qazaxıstanın buğda ixracına ehtiyacı olan ölkələrə yardım edir. Bununla yanaşı, ekosistem məsələsi də gündəm mövzusu. Türkiyədə baş verən zəlzələ gözlənilməz idi. Biz bu cür təbii fəlakətlər qarşısında hazır olmalıyıq. Eyni zamanda Xəzər dənizinin suyunun azalması ilə bağlı fikirlər var. Bu problemləri aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq".

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev paneldə müzakirə edilən məsələlərin dünya üçün global əhəmiyyət daşıdığını bildirdi. Qeyd edib ki, iqlim dəyişikliyi digər aspektlərə də təsir edir. Bu vəziyyətə bağlı daha çox problemə üzlaşırlar. "Ərzaq çatışmazlığı, susuzluq kimi hallar qaçılmazdır. İqlim dəyişikliyinə yaratdığı riskləri müzakirə etmək vacibdir. Hazırda biz Azərbaycanı digər dövlətlərdən gələn çaylardan asılıyıq və onların suyunun gündüzlük həyatımızda istifadə edirik. Bu, gələcəkdə müəyyən problemlər yarada bilər. Problemlə əlaqəli bizə meqaplan lazımdır", - deyir nazir diqqətə çatdırıb.

M.Babayev qeyd edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində reallaşdırılan yaşıl inkişaf əsas planlardan biridir. Həmin ərazilərdə "ağlı şəhər"lərin salınması ilə yanaşı, orada yaşllaşdırma işləri də aparılır. İqlim dəyişikliyi riskləri bütün dünyaya üçün təhdiddir.

Rumniya Baş nazirinin dövlət müşaviri Laslo Borbeli siyasi karyerasında 2017-ci ildən çox çətin vəziyyətlə üz-ləşdiyini qeyd edərək deyib: "Həyatımızın hər bir parçası bir-biri ilə əlaqəlidir. 2015-ci ildə ekologiya ilə bağlı 5 böyük saziş imzalanıb və həmin sazişlər əsasında bir çox planlar həyata keçirilib. Rumniyada bu sahədə müəyyən irəliləyişlər müşahidə edilir".

Monteneqronun sabiq Baş naziri (2010-2012) İqor Lukşiç isə bildirib ki, iqlimdən gələn risklər üçün tədbirlər görmək lazımdır. Sabiq Baş nazir diqqətə çatdırıb: "Nüvə təhlükəsizliyi məsələsinin önəmi də artıb. Bu məsələləri nəzərə almaq vacibdir. Necə dayanıqlı olaq? Hansı tədbirləri görməliyik? kimi suallara cavab tapmaq lazımdır".



Forumun ilk gününün üçüncü panel iclası isə "Çoxtərəfliyin yenidən kəşfi: qoşulmanın yeni dövrü" mövzusunda olub. İclas Belçikanın sabiq Baş naziri İv Lötermin moderatörlüq edib.

Dünyanı narahat edən problemlərdən bəhs edən moderator diqqətə çatdırıb ki, iqlim dəyişikliyi, ərzaq problemi, nüvə təhlükəsizliyi indi hamını narahat edir. Multilateralizmin yeni yanaşmaları və tərəfdaşlıq tələb etdiyini diqqətə çatdıran İv Löterm bildirib ki, indi əsas məqsəd çoxtərəfliyyə nail olmaqdır. Onun sözlərinə görə, bunun üçün sifirdən başlamaq lazımdır və bu istiqamətdə əməli işlər görülməlidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, multilateralizm Azərbaycanın

konsepsiyalarından biridir. Bu, digər ölkələr üçün də vacibdir. Beynəlxalq əlaqələrin institutlaşması üçün əməli işlər görmək lazımdır. Ölkənin hərbi vəziyyətdən asılı olmayaraq, beynəlxalq iqtisadi əlaqələrdə, tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə vacibdir.

Azərbaycan Prezidentinin köməkçisi ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyətdən söz açaraq deyib: "Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq fundamental əsaslar üzərində işlədi, dünyanı narahat edən global problemlərə diqqət yönəltdi. Biz fəaliyyətimizdə obyektivliyi, dəqiqliyi, şəffaflığı əsas götürükdük. Qoşulmama Hərəkatı çərçivəsində multilateralizmi inkişaf etdirdik".

Hikmət Hacıyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın dünyanı on böyük problemlərdən biri olan COVID-19 pandemiyası dövründə səsinə ucaltdığını, nəticədə həmrəyliyi bərpə etdiyini deyib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin təklifi ilə bu məsələ BMT-nin Xüsusi Sessiyasında müzakirə olunub. Azərbaycan vaxsınların ədalətli bölgüsü ilə bağlı da səsinə ucaldı və onun səsinə beynəlxalq arenada eşitdi.

Dünyada əks-cəhbə və blokların yaranmasına da toxunan H.Hacıyev pandemiyası və digər global məsələlərdə Azərbaycanın səylərini davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmiz dünyanın global çağırışları kontekstində çox fəaldir.

Dünyada artıq yeni eranın başladığını diqqətə çatdıran BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Meclisinin üzvü Volkan Bozkır BMT-nin fəaliyyətinə toxunaraq qeyd edib: "BMT bir çox sahələrdə fəaliyyət göstərir. Bu qurumun digər sahələrdə fəaliyyəti uğurlu olsa da, təəssüf ki, bunu siyasi məsələlərin həllində demək mümkün deyil. Bezi ölkələr Təhlükəsizlik Şurasında qalmaq istəyirlər, bəziləri isə istəmirlər. Bəzilərini isə ümumiyyətlə buna ehtiyacı yoxdur. Ölkənin veto hüququ varsa, sözünü Təhlükəsizlik Şurasında deyə bilərlər. Bu imkanlar noticia verə bilər".

Volkan Bozkır vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çox uğurludur. Çünki Azərbaycan buna öz məsələsi kimi baxır. Əgər hansısa institutun fəaliyyəti uğurlu olarsa, BMT-yə də təsir göstərir. Biz bunu Azərbaycanın simasında görükdük.

Çıxışında multilateralizmdən bəhs edən Serbiyanın sabiq Prezidenti Boris Tadiç dünyanın global çağırışları kontekstində BMT-nin fəaliyyətini uğurlu hesab edib. O, hazırda geosiyasi çürümə prosesinin baş verdiyini vurğulayıb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın gördüyü işlərdən məmnunluğunu bildirən Tadiç buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

"Hazırda soyuq müharibə gedir. Bu, çox təhlükəli və çətin prosesdir. Ukraynadakı müharibə səbəbindən bir çox ölkələr ərzaq çatışmazlığı və enerji problemlərindən əziyyət çəkir. Belə vəziyyətdən çıxma bilmək üçün düşünüb əməli addımlar atmaq lazımdır. Bu istiqamətdə yeganə yol sülhün təmin olunmasıdır", - deyir Boris Tadiç vurğulayıb.

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze əməkdaşlıq və regional sabitliyin Gürcüstan və Azərbaycan üçün çox lazım olduğunu deyib. Bildirib ki, hazırkı şərait növbəti region, bütün dünya üçün çox kritikdir. BMT-nin fəaliyyətinə toxunan N.Burcanadze qeyd edib ki, bu qurum müharibə və münaqişələrin qarşısının alınması üçün

heç bir şey göstərmir. BMT Baş Assambleyasının vacib platforma olduğunu qeyd edən N.Burcanadze deyib: "BMT fəaliyyətini səmərəli etməlidir ki, dünyanın çağırışlarına cavab verə bilsin. Eyni zamanda regional təşkilatlar da fəaliyyətini gücləndirməlidir".

Bosniya və Herseqovinanın sabiq Prezidenti Maden İvaniç dünyanın yeni toqquşmalarla qarşı-qarşıya olduğunu qeyd edib və düşmənlər üçün bir araya gətirə bilən vahid qüvvəyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, kompromis üçün digər yanaşmaları sınamaq lazımdır. İnsanların rifahı, sülh və sabitlik naminə bunu etmək vacibdir.

BMT Baş Assambleyasının sabiq prezidenti, Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiş də dünyada vahid gücə ehtiyacın olduğunu təsdiqləyib. O qeyd edib: "Əgər irəli addımlaraq istəyirik, əsas oyunçular arasında lider olmalıyıq ki, ümumi razılığa, barışığa gətirə bilsin. Bir-birinə qarşı olan bloklar bir araya gəlməlidir".

Azərbaycanın çox gözəl və nəəc işləri imza atdığını qeyd edən V.Yeremiş bunun ölkəmizin liderliyinin, dəqiq mövqeyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubis isə çıxışında bildirib ki, ümumi dəyərlər naminə əməkdaşlığı inkişaf etdirmək zəruridir. Bunun üçün bu və digər yollar axtarmaq, standartlardan kənara çıxmaq, yeni metod və üsullarla işləmək lazımdır. Vurğulanıb ki, BMT iflic olubsa, BMT Assambleya istəyən ölkələrə siyasi mandat verməlidir. Beynəlxalq institutlar hazırkı möv-cud problemlər kontekstində fəaliyyətlərini düzün qurmaldırlar.

Sonra çıxış edən BMT-nin Cenevrə Nümayəndəliyinin baş direktorunun şəxsi köməkçisi David Çixvaide multilateralizmin əhəmiyyətinə toxunub, bu məsələdə iki əsas amil qeyd edib. Bildirib ki, multilateralizmdə struktur və təfəkkür əhəmiyyətli saxlanmalıdır. BMT-də islahatların aparılmasının vacibliyini vurğulayan David Çixvaide deyib: "Ən vacib məsələlərdən biri Ukraynada müharibə başa çatdıqdan sonra necə hərəkət edəcəyimizdir".

İtaliya Prezidentinin keçmiş diplomatik müşaviri, Malta Hərbi Ordeninin Vatikandakı səfiri Antonio Zanardi Landi Azərbaycanın uğurlu sədrliyi sayəsində Qoşulmama Hərəkatından son dövrlərdə tez-tez danışıldığını bildirdi. Qeyd edib ki, hansısa işi görmək üçün böyük məsuliyyət və çalışqanlıq tələb olunur. Bu gün dünyanın müxtəlif nöqtələrində münaqişə ocaqları yaranması sülhə və sabitliyə təhdiddir. BMT Baş Assambleyası qərarlar verəndə son dərəcə məsuliyyətli olmalıdır. O, Avropanı narahat edən Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Panel iclasları müzakirələrlə davam edib.



Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu öz işinə martın 11-də yekun vuracaq.

Azərbaycan XİN Fərid Səfərlisi ilə bağlı İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdü Fərid Qəbil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getməsi, martın 4 -dən bəri ondan xəbər alınmasının mümkün olmaması ilə bağlı yerli medianın sualını cavablandırılıb.

AZƏRTAC xəbər verir ki, A.Hacızadə bununla bağlı deyib: "Sözgedən məlumat aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir".

O bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin yerinin müəyyənəndirilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətlə əlavə məlumat verilecək.

"Azərbaycan Respublikasının vətəndaşları bir daha xatırlatmaq istərdik ki, bu il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadıqı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb", - deyir A.Hacızadə vurğulayıb.

MEDIA Azərbaycan həqiqətlərini təhrif edən "Freedom House"a cavab verib

Medianın inkişafı Agentliyinin Azərbaycan həqiqətlərini təhrif edən "Freedom House" təşkilatının son hesabatı ilə bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, "Freedom House" beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qorəzli münasibətini bir daha nümayiş etdirib.

Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qorəzli münasibətə cavab olaraq bəyan edirik ki, "Media haqqında" Azərbaycan Respublikasının Qanununda hesabata iddia olunduğu kimi, xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.

Belə ki, qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur.

Xüsusilə vurğulanmalıdır ki, qanunun müddəaları video paylaşım platformaları, internet televiziya və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyətlə şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur.

Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmuş, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılmamışdır. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək, yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur. Bu sahədə yaranan biləcək bütün hüquqazidd hallar məhkəmələrdə tərəflərin bərabərliyi prinsipi əsasında qərarlaşdırılmalıdır.

Qanun "media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifəli şəxslərinin fəaliyyətini məhdudlaşdırılması qadağandır" deməklə senzuranı tamamilə istisna edir. Əlavə olaraq, media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığının təmin edilməsini dövlətin vəzifəsi olaraq müəyyənəndirir.

Həmçinin qanun jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq sərbəstliyini təmin etmək məqsədilə informasiyanın əlçatanlığını və operativliyini təmin edilməsi üçün dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur, jurnalistlərin peşəkər fəaliyyətinə müdaxiləni yolverilməz hesab edir.

Azərbaycan həqiqətlərini təhrif etməyə davam edən, münasibət bildirərkən rəsmi mənbələrlə əlaqə saxlamayan, dəfələrlə bəyan edilmiş dialoq təşəbbüslərini cavablandırmayan və nəhayət, öz ərazi bütövlüyünü bərpə edən ölkəni "işğalçı" adlandıran təşkilatın hesabata hüquqi və məntəqi baxımdan tamamilə əsassız və etibarsız olmaqla yanaşı, beynəlxalq hüquq norması və prinsiplərinə də ziddir.

Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" sərgisi açılıb



Martın 9-da Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Viya Buşa və digər rəsmi qonaqlar iştirak etdilər. Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan

sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənavi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Sərgidə Latviyadan İva Krumina və dünyəşöhərlə fotoqraf Rza Deqqətinin əsərləri nümayiş olunur.

Sərginin açılış mərasimində çıxış edən Latviyanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Viya Buşa bugünkü tədbirin ölkəsi üçün önəmli hadisə olduğunu deyib. O, bu sərginin hər iki ölkənin birgə səyləri nəticəsində baş tutduğunu qeyd edib. Bildirib ki, sərgidə

xalqlarımız arasında olan oxşarlıq nümayiş olunur.

Viya Buşa diqqətə çatdırıb ki, Latviyanın Azərbaycanda səfirliyi incəsənət sahəsindəki layihələrə xüsusi önəm verir. Eyni zamanda səfirlik Latviya ilə Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlərə, bu istiqamətdə dialoqa öz töhfəsini verir. Beləliklə, bu cür tədbirlərin keçirilməsi sayəsində Latviyanın təsviri incəsənəti Azərbaycanda təşviq edilir. Bu sərginin açılışı ilə biz mədəni əməkdaşlıq sahəsində növbəti addımı atmış olacağıq.

Latviya Respublikasının Prezidenti Egils Levits müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirmək üçün sərginin adının düşünülmüş olduğunu və düzgün seçildiyini deyib. O bildirib ki, bu gün heç kim yeknəsoq, qlobal mədəni sərəitdə yaşamaq istəməz. Hər bir xalqın özünəməxsus mədəniyyəti qorunub saxlanmalıdır. Milli mədəniyyətlər önəmlərə söykənir, lakin bu önəmlər inkişaf etdirilməlidir. Milli mədəniyyətlər digər mədəniyyətlərin irəli sürdüyü ideyalara açıq olmalıdır.

Bu sərgini ölkələrimiz arasındakı körpülərin çox ba-

riz nümunəsi adlandıran Latviya Prezidenti tədbirin təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl nümunələrindən biridir. Bu cür birgə mədəni tədbirləri keçirməklə biz bir-birimizi daha da yaxın, bağlı edirik.

Sərgidə əsərləri nümayiş olunan müəllif İva Krumina möhtəşəm bir məkanda - Heydər Əliyev Mərkəzində sərginin açılışında iştirak etməkdən və əsərlərinin nümayiş olunmasından məmnunluğunu ifadə

etdi. Öz əsərləri barədə məlumat verən İva Krumina diqqətə çatdırıb ki, Şərqi üslubunda miniatur önənələrini mümkün qədər yüksək səviyyədə qoruyub saxlayaraq 43 illüstrasiya yaradıb. "Hər iki xalqın düşüncələrində bir çox oxşarlıqlar var. İncəsənət bizi bir-birimizə yaxınlaşdırır. Bu o deməkdir ki, bizim bölüşdüyümüz ideyalar bir-birimizə tərəfəndən qavranıla bilər", - deyə o vurğulayıb.

Qeyd edək ki, tanınmış rəssam İva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdürüdür. O, Latviya Rəssamlar İttifaqının

və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin "Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur" sözlərinə əsaslanıb, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır və hər bir sənət əsərinə baxanda insan özünü o sənət əsərində görür. Onun sənət əsərləri insanlara dünyanı sevgi sapsları ilə təmir etmək mesajını çatdırır.

Dünyaşöhərlə fotojurnalist Rza Deqqəti müharibələri, hərbi münafiqşələri, eləcə də başoriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri

"National Geographic", "Time", "Stern", "Newsweek", "Paris Match" jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rzanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vurub, yerlə göy arasındakı enerji dövrəni mövzusunda çətdiran əsəri 1994-cü ildə "National Geographic" jurnalının üz qabığında yer alıb. O, Fransanın "Xidmətlərə görə" kavalir ordeni və Azərbaycanın "Dostluq" ordeninə layiq görülüb.

Heydər Əliyev Mərkəzindəki sərgi aprelin 3-dək davam edəcək.

Heydər Əliyev Mərkəzində "Opera və moda. Sultan Couture 20" konsert və sərgi keçirilib

Martın 8-də Heydər Əliyev Mərkəzində "Opera və moda. Sultan Couture 20" adlı konsert və sərgi keçirilib. Tədbir Beynəlxalq Qadınlar Günüünə təsadüf etdiyindən xanım qonaqlara mərkəz adından xüsusi hədiyyələr təqdim olunub. Bayram əhvali-ruhiyyəli konsert və sərgi isə tamaşaçılarda dərin təəssürat yaradıb.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl müsahibə verən rəssam-modelyer Orxan Sultan Bakı konserti üçün ərəsəyə gələn libasları haqqında danışıb: "Hər bir libası hazırlayarkən biz rəng çalarlarını, formaları, opera müğənnilərinin temblərini nəzərə alırıq. Dörd aya 20-yə yaxın libas yaratmışıq. Mənə gənc yaşlardan klassik musiqiyə sevgini aşılayıblar. Ondan bəhrələnmək mənə bu obrazları yaratdı".

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərğərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda ev-



lərinin müştərək səhna performanslarını da həmişə maraqla izləyib.

Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri - Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), "Helikon-opera" Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano) və Yekaterina Sannikova (soprano) iştirak etdilər.

İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa etdilər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub. Bununla da Auditorium zalındakı konsert zamanı yaranması-

nın 20 illiyini qeyd edən "SULTAN COUTURE&Co" brendinə məxsus kolleksiya nümayiş etdirilmiş oldu. Gecə ərəzində səhnəyə çıxan müğənnilər həm də BVLGARI brendinin zinet əşyalarını təqdim etdilər.

Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyaları, zəngin repertuar, həm də cazibədar səhna geyimləri ilə məşhur zərğərlik brendinin kolleksiyasının şahidi olublar.

Konsert ifaçılarının Müslüm Maqomayevin bəstələdiyi həmişəya-

şar "Azərbaycan" mahnısının birgə ifası ilə başa çatıb.

Konsertdən sonra Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos öz təəssüratlarını bölüşüb: "Bakıda olmaq mənim üçün xoşdur. Azərbaycanı çox sevirəm və burada çoxlu dostlarım var. Heydər Əliyev Mərkəzində, səhnədən böyük təəssürat altındayam. Bu, bir musiqi və moda bayramı idi. Bunun bir önənəyə çevrilməsi və gələcəkdə mədəniyyətləri birləşdirən festivalın təşkil edilməsi gözəl olardı".

Beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva Bakıda olmağın məmnunluğunu ifadə edib: "Biz bu tədbirə uzun müddət hazırlaşmışıq. Çox xoşbəxtəm ki, Müslüm Maqomayevin repertuarından mahnı ifa etdim. Tədbirdə əməyi keçən hamıya təşəkkürümü bildirirəm".

Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Sərgidəki bölmələrdən biri "Azərbaycanın opera tarixində ilk qadın ifaçı və bəstəkarlar" a həsr olunub. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın

ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqiində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şövkət Məmmədova, Şərqiə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat verilib.

"İlk Azərbaycan opera müğənniləri səhna geyimlərində" bölməsində operamızın qadın ifaçılarının ən məşhur tamaşalardakı səhna geyimlərində fotoları sərgilənib. Bunların sırasında Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun", Müslüm Maqomayevin "Nərgiz", Niyazinin "Xosrov və Şirin", Əfrasiyab Bədəlbəylinin "Qız qalası", Cüzzeppe Verdinin "Traviata", Reynqold Qliyerin "Şahsənəm", Jorj Bizenin "Karmen" operalarından fotolar da yer alıb.

Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın "Leyli və Məcnun" operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın "Od gəlini" operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə etdilər.

Ekspozisiyada həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri də yer alıb.





X Qlobal Bakı Forumu

İsmayıl SERAGELDİN: "Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi ildən-ilə genişlənir"



"Dünyanın müxtəlif ölkələrindən gələn mütəbər şəxslər Bakıda toplaşaraq dünyanı narahat edən məsələləri müzakirə edir və həll yolları tapmağa çalışırlar".

Bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin AZƏRTAC-a məxsusi müsahibəsində ifadə edib.

Forumun formatlarından biri kimi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edən İsmail Serageldin deyib: "Dünyamız ağır dövrünü yaşayır və bəşəriyyəti narahat edən problemlər fonunda qarşılıqlı dialoq, müzakirələrin aparılması, fikirlərin öyrənilməsi çox vacibdir. Hər bir ölkə dünyaya öz töhfəsini verməlidir".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, həmçinin Qlobal Bakı Forumunun formatının ildən-ilə dəyişdiyini və mövzularının əhatə dairəsinin genişləndiyini bildirib.

Valdis ZATLERS: "Bakı Forumunun mədəniyyətlərə dialoqun inkişafı baxımından çox böyük önəmi var"



"Qlobal Bakı Forumu çox əhəmiyyətli tədbirdir. Forum humanitar əməkdaşlığın möhkəmləndirilməsi və qlobal problemlərin həlli yollarının müzakirəsi üçün geniş platformadır".

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers söyləyib.

Sabiq Prezident bildirib ki, Azərbaycanın təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu mədəniyyətlərə dialoqun inkişaf etdirilməsi baxımından çox böyük önəm daşıyır.

Peter STOYANOV: "Azərbaycan "Köhnə qitə"ni enerji böhranından xilas etdi"



"Azərbaycan hər zaman faydalı təşəbbüsləri və layihələri ilə diqqət çəkir. Avropanın enerji böhranı ilə üzləşdiyi bir vaxtda Azərbaycan öz dostlarını asirgəmədi. Necə deyirlər, "Köhnə qitə"ni böhrandan xilas etdi. Prezident İlham Əliyevə bu addımına və söylərinə görə təşəkkürümü bildiririk".

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayan P.Stoyanov qeyd edib: "Dünyada münasiblərin qarşısının alınmasında xalqlar və dinlər arasında dialoqun xüsusi önəmi var. Mövcud problemləri, münaqişələri həll etmək, onların qarşısını almaq üçün ölkələr arasında dialoq gücləndirilməlidir".

Sabiq Prezident vurğulayıb ki, dünyada sülhün gələcəyi mədəniyyətlərə və siyasi dialoqdan aslıdır.

Vuk YEREMİC: "Qlobal Bakı Forumu sülh çağırışı üçün ideal məkandır"



"Azərbaycan hazırda dünyada çox böyük nüfuzə malikdir və vacib ölkələrdən birinə çevrilib".

Bunu AZƏRTAC-a müsahibəsində Serbiyanın sabiq xarici işlər naziri Vuk Jeremić deyib.

Sabiq nazir qeyd edib ki, hazırda ən vacib məsələlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Bu müharibə dünyada üçün təhlükəli və olduqca böyük problemlərə səbəb olacaq bir hadisədir. "Müharibədən, sadəcə, Rusiya və Ukrayna deyil, region ölkələri də zərər çəkir. Bu müharibə dünyada inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına olduqca mənfi təsir edir. Bizim məqsədimiz sülh yaratmaqdır. Qlobal Bakı Forumu sülh çağırışı üçün ideal məkandır", - deyər V.Yeremić bildirib.

61 ölkə, 360-dək nümayəndə

X Qlobal Bakı Forumunda dünyanın bugünkü mənzərəsi, yeni çağırışlar müzakirə edilir

Ötən gün Bakıda "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Forumda 4 ölkə Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 dövlətdən 360-dək nümayəndə iştirak edir.

Forumun panel iclaslarında və sessiyalarında bəşəriyyət qarşısında duran çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərlikli enerji keçidi, yoxsulluq, bərabərsizlik, qarşısızalmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün və sabitliyin axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılır.

Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multilateralizmin xüsusi yer tutduğunu bildirib. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

Qlobal Bakı Forumu geosiyasi mövqeyimizi gücləndirir

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, artıq 10 ildir təşkil edilən Qlobal Bakı Forumu yalnız regional deyil, eyni zamanda bir sıra qlobal məsələlərin müzakirəsi baxımından da ciddi platformaya çevrilib: "Forumda iştirak edən ölkələrin, dövlət rəsmilərinin sayı da göstərir ki, bu foruma beynəlxalq səviyyədə kifayət qədər böyük maraq var. X Qlobal Bakı Forumunda çoxsaylı məsələlər müzakirə edilir, yeni dünya düzünü ilə bağlı fikirlər irəli sürülür. Biz bunun sayəsində Bakıda qlobal məsələlərin həll yollarını, yeni çağırışlara uyğun təkliflərin təqdim edilməsini bir daha müşahidə edirik. Bu amillər bütövlükdə geosiyasi mövqeyimizin gücləndirilməsinə xidmət edir".

Deputatın sözlərinə görə, Azərbaycan bu platforma vasitəsilə öz haqqıqlarını nümayiş etdirməklə yanaşı, həm də geosiyasi

yasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir: "Bu mənada Qlobal Bakı Forumu həm əhatəlilik, həm də məsələlərə təsir imkanları baxımından kifayət qədər əhəmiyyətli tədbirdir. Eyni zamanda regional və qlobal əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi platformadır".

Bu forum ölkəmizə olan maraq və etimadın böyüklüyündən xəbər verir

Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən qlobal forum böyük əhəmiyyətə malikdir: "Bu tədbirdə dünya siyasi-ictimai xadimləri, tanınmış siyasətçi və qərarvericilər, transmilli təşkilatlar, maliyyə institutlarının rəhbərləri iştirak edirlər. Qlobal forumun buki mövzusu günümüzün reallıqlarına cavab verir, dünyada gedən prosesləri özümdə əks etdirir. Forumda mühüm mövzuların müzakirəyə çıxarılması, müasir dövrdə təhlükəsizlik məsələləri, hərbi-siyasi gərginliklə, eləcə də postpandemiya dövründə bizi narahat edən problemlər ətrafında fikir mübadiləsi aparılması, dünyanın əsas beş qitənin rəhbərlərinin Bakıda toplaşaraq qlobal problemlərdən çıxış yollarını axtarmaları xüsusi əhəmiyyət kəsb edir. Panellər üzrə mövzulara nəzər saldıqda, Azərbaycanın "yumşaq güc"ünün bu proseslərə nə qədər təsir etdiyini açıq-aydın görürük. Bunların içində əsas diqqətə layiq məsələlərdən biri də "keçid dövründə globalizasiya" mövzusudur. Burada qloballaşmanın üzə çıxardığı yeni çağırışlara

Nəzrin QARDAŞANOVA, "Azərbaycan"

Turki Al Faysal Al Saud: "Faydalı qazıntı yataqlarında qeyri-qanuni istismar dərhal dayandırılmalıdır"

"Ataşkəsin pozulmasına yol verilməməlidir. Otuzillik işğaldan azad edilən Şuşada təkə burada işləyən insanlar üçün deyil, həmçinin işğal dövründə törədilmiş dağntılardan sonra yenidənqurma işlərinin rahat şəkildə həyata keçirilməsi üçün şəhər sülh, əmin-amanlıq içərisində yaşamağa layiqdir və yaşamalıdır".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə

de Turki Al Faysal Al Saud söyləyib. O bildirib: "Azərbaycanın təkə Səudiyyə Ərəbistanı ilə deyil, həmçinin bütün ərəb dünyası arasında hava əlaqəsinin olması vacibdir ki, buraya daha çox turist rahat şəkildə səfər edə bilsin. Hazırda Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında uçuşları iki aviaşirkət həyata keçirir. Hesab edirəm ki, bu şirkətlərin sayı artırılmalıdır. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı gündən-günə artır. Turizm şirkətləri və aviaşirkətlər buna daha çox diqqət yetirməli və turistlərin daha rahat səfərlərini təşkil etməlidirlər".


Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunmuş ekoaksiyaya münasibət bildiren Şahzadə Turki Al Faysal Al Saud deyib: "Təbii ehtiyatlar Allahın insanlara bəxş etdiyi nemətdir. Əgər insanlar bu təbii neməti qorumurlarsa, onlardan faydalanmaq imkanını itirəcəklər. Əgər hər hansı faydalı qazıntı yatağında qeyri-qanuni istismar aparılırsa, bu, dərhal dayandırılmalıdır. Bununla bağlı etirazların keçirilməsi bu məsələyə diqqət cəlb olunmasına və həmin qeyri-qanuni işlərin dayandırılmasına kömək edə bilər".

Vayra Fike-Freyberqa: "Forumun ildən-ilə böyüməsində məmnunluq duyuruq"

"Mən əvvəldən Qlobal Bakı forumlarında olmuşam. Forumun ildən-ilə böyüməsindən və Prezident İlham Əliyev tərəfindən dəstək almağa davam etməsindən məmnunluq duyuruq".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Fike-Freyberqa söyləyib.

Forumla əlaqəli qonaqların çox yüksək səviyyəli olduğunu vurğulayan Vayra Fike-Freyberqa deyib: "Bu forum Nobel mükafatı laureatlarını, Birləşmiş Millətlər Təşkilatının və onun tövəmə qurumlarının nümayəndələrini, sabiq prezidentləri, Baş nazirləri, müxtəlif ölkələrin nazirlərini və prezidentləri bir araya gətirir".



"İşğal dövründə törədilmiş dağntılar misli görünməmiş barbarlıq nümunəsidir"

"İşğaldan azad olunmuş Qarabağ bölgəsinə səfər etməyimizə şərait yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Otuzillik işğal dövründə bu ərazilərdə törədilmiş dağntıları gördüm, bütün bunlar ağlasığmazdır".

Bu fikirləri Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud martın 8-də Füzuli rayonuna səfəri zamanı AZƏRTAC-a müsahibəsində deyib.

Dağntıların misli görünməmiş barbarlıq nümunəsi olduğunu vurğulayan qonaq Azərbaycan xalqının özmarlığı ilə Qarabağın bərpası və yenidən qurulması işlərinin davam etdirildiyini və bu ərazilərin Azərbaycanın inkişaf etmiş regionuna çevriləcəyinə əminliyini bildirib.

"İşğaldan azad olunmuş ərazilərdə bir vaxtlar yaşamış insanların doğma yurdlarına yenidən qayıtmaları, eləcə də digər insanların buraya gəlib fəaliyyət göstərmələri üçün ən vacib məsələlərdən biri də minaların təmizlənməsi prosesidir. Buranın çox nazirliyi var. Ona görə də burada təkə sənayə üçün deyil, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var", - deyər Turki Al Faysal qeyd edib.

Sabiq Baş nazir: "Bakı Forumu fikir və təklifləri dəyərləndirmək baxımından əhəmiyyətli platformadır"

"Qlobal Bakı Forumunun keçirilməsində məqsəd son dövrlər parçalanmış dünyada yaranan problemlərin həlli yolunun müzakirə edilməsidir".

Bunu AZƏRTAC-a müsahibəsində Macarıstanın sabiq Baş naziri Peter Meddyeşi deyib.

Müzakirə ediləcək mövzulara dəqiq cavab tapmağın çox çətin olduğunu söyləyən Peter Meddyeşi qeyd edib: "Müxtəlif təklif və fikirləri dəyərləndirmək vacibdir. Qlobal Bakı Forumu bu baxımdan olduqca əhəmiyyətli platformadır. Hazırda dünyada müharibə və münaqişələrin genişləndiyi bir vaxtıya yaşayırıq. Yaratmaq istədiyimiz sülh üçün yollar axtarmalıyıq. Bu səbəbdən forumun missiyasının mühüm olduğunu düşünürəm", - deyər bildirib.



Türk jurnalist: "Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu artırır"

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu müasir dünyanı narahat edən problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir".

Bunu AZƏRTAC-a açıqlamasında tanınmış türk jurnalist, "Ulusal" kanalının siyasi şərhçisi Yakup Aslan deyib.

O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumda iştirak edənlər böyük siyasi nüfuzə malik şəxslərdir. İştirakçıların tədbirdə söylədikləri fikirlər və qlobal problemlərin aradan qaldırılması üçün irəli sürüdükləri təkliflər beynəlxalq aləmdə ictimai fikrə təsir göstərir. Bu fikirlərin Azərbaycanla səsənməsi onun dünya birliyində layiqli yerinin olduğunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər onun qlobal siyasi proseslərə müsbət təsir göstərən niyyətindən xəbər verir.

"Son illərdə Azərbaycan çox mühüm irəliləyişlərə nail olub. Ölkəmiz uzun illər Ermənistan işğalı altında qalan ərazilərini - Qarabağı azad etməklə beynəlxalq ədalətə bərpə etdi, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına əsaslı töhfə verdi. Prezident İlham Əliyevin regionda təhlükəsizliyin təmin olunması istiqamətində atdığı siyasi addımlar dünya dövlətlərinin diqqətindən yayınmır. Dünyada baş verən gərgin siyasi proseslərin fonunda sülhün əhəmiyyəti daha da artırmaq üçün Azərbaycan Prezidentinin iradəsindən, inkişaf və tərəqqiyə yönümlü siyasət yürütdüyünü nümayiş etdirir", - deyər jurnalist vurğulayıb.

O deyib ki, X Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu artırır və beynəlxalq təşkilatlardakı mövqeyini möhkəmləndirir. Bu forum dünyada siyasi dialoqun əhəmiyyətini bir daha vurğulayır. Bu tədbirin BMT tərəfindən dəstəklənməsi təsəddüf deyil.

Boris TADİC: "Azərbaycan Avropa üçün çox önəmli qaz təchizatçısıdır"

"Azərbaycan Avropa üçün çox önəmli qaz təchizatçısıdır. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Serbiyanın sabiq Prezidenti Boris Tadić deyib".

O qeyd edib ki, hazırda qazdan enerji əldə edilir və bu, mühüm amildir. "Avropa ölkələrinin müəyyən qisminin qaz tədarükçüsü Azərbaycanıdır. Serbiya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və enerji sahələrində yaxşı əlaqələr mövcuddur", - deyər o əlavə edib.


Professor: "Bakı Forumu yeni ideyaları bölüşmək üçün daha böyük platformaya çevrilir"

"Qlobal Bakı Forumu hazırda parçalanmış dünyada gələcəyi ilə bağlı məsələlərin müzakirə baxımından vacib tədbirdir. Forumda bir çox problemli həlli istiqamətində müzakirələr aparılacaq".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qara Dəniz Hövzəsi Universitetlərinin Şəbəkəsinin müdiri professor Eden Mamut deyib.

Qlobal Bakı Forumunda üç dəfə iştirak etdiyini bildiren professor qeyd edib: "Forum yeni ideyaları bölüşmək üçün daha böyük platformaya çevrilir. Beynəlxalq məsələlərin həlli istiqamətində Azərbaycan dövlətinin göstərdiyi bu qayğı əvəzolunmazdır. Prezident İlham Əliyevin iştirakı forumun əhəmiyyətini göstəricisidir. Burada son dövrlərin ən aktual mövzuların müzakirə edilir. Bu cür platformaların yaradılması çox vacibdir", - deyər o bildirib.





Heydər Əliyev ili 2023



1969-cü il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev fəaliyyətinin ilk günlərindən kadr-lara tələbkarlığı gücləndirmiş, intizam formalarının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər görülmüşdür ki, bu da respublikada bütün sahələrdə məsuliyyətin artırılmasında, istehsalat nailiyyətlərinin qazanılmasında həlledici amil olmuşdur.

Kamil müxtəssis probleminin həllini ümdə vəzifə hesab edən Ulu Öndər kənd təsərrüfatı sahəsində ali və orta pillə kadrlarının hazırlanması və yerləşdirilməsi işi-xüsü diqqət yetirir, onlara yüksək qayğı göstərir.

Belə müxtəssislər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indi ADAU) və o illərdə fəaliyyət göstərmiş kənd təsərrüfatı texnikumlarında hazırlanırdı. Həmin illər respublikada kənd təsərrüfatının ixtisaslı kadrlarla təmin edilməsində texniki-peşə məktəblərinin də rolu əhəmiyyətli dərəcədə idi. Yüksəkixtisaslı kənd təsərrüfatı müxtəssislərinin hazırlanması baxımından o vaxtı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yarandıqı bir ərşdən artıq müddətdə müstəsna rol oynayırdı. Respublika Mərkəzi Arxivinin və Azərbaycan Dövlət Aqrar Universitetinin arxiv sənədlərinə istinadən qeyd edək ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə Bakı Politeknik İnstitutu təsis edilmiş, dekabrın 14-də həmin institutun tərkibində Kənd təsərrüfatı fakültəsi yaradılmışdır. 1921-ci ilin yanvar ayından bu fakültədə müxtəssis hazırlıma başlanılmış, 1924-cü ildə ilk buraxılış olmuşdur.

Azərbaycan Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Kənd təsərrüfatı fakültəsinin bazasında müstəqil Kənd Təsərrüfatı İnstitutu təşkil edilmişdir. 1931-ci ildə Gəncə şəhərində köçürülən institut 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Bu ali təhsil və elm məbədində çox görkəmli alimlər ordusu fəaliyyət göstərmişdir. Akademiklər Həsən Əliyev, Firuz Məlikov, İmam Mustafayev, Validə Tutayuk, Ələkbər Quliyev, Musa Musayev, Vahid Hacıyev, Məmmədağa Cəfərov və onlarla digərləri bu ali məktəbin məzunları olmuşlar. Akademiklər Yusif Məmmədliyəv, Cingiz Cuvanlı, Məmmədağa Qəniyev, Əlisəhəb Sumbatzadə, İosif Yesman, Aleksandr Qrossheyim, İstiqlal şairi Əhməd Cavad və bir çoxları burada çalışmışlar. Məzunların arasında SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatları, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatları, Sosialist Əməyi Qəhrəmanları olmuşdur.

Təhsillər olsun ki, keçən əsrin 80-ci illərinin sonunda başlayaraq, 90-cı illərin əvvəllərində aparılan sərəştisiz siyasətin nəticələri Azərbaycanda ali aqrar təhsil mərkəzi sayılan bu institutdan da yan keçmədi. O illər ərzində aqrar iqtisadiyyata, aqrar təhsilə və elmə ciddi ziyan vuruldu, uzun illər ərzində qazanılmış maddi-texniki, elmi-pedaqoji potensial minumuma endirildi. Bir tərəfdən Qarabağ münabiqəsi, Azərbaycan torpaqlarının işğalı, keçirilən mitinqlər, müxtəlif çətinliklər, digər tərəfdən, ali təhsil müəssisələrinin, o cümlədən bu institutun maddi-texniki bazasının yarasız hala salınması, tələbə qəbulunun minimuma eməsi vəziyyəti xeyli çətinləşdirdi. O illər Azərbaycanın bütün təhsil sistemi kimi, bu təhsil ocağı da ciddi böhran keçirdi. Bu acınacaqlı vəziyyət 1993-cü ilin yayına kimi davam etdi.

Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider yenidən hakimiyyətə gəldikdən sonra əvvəlcə ölkədə siyasi sa-

Heydər Əliyev və aqrar təhsil sahəsində qazanılan uğurlar

bitlik bərqərar oldu, Ermənistanla atəşkəs elan edildi. Ölkə iqtisadiyyatı təcridən möhkəmləndi, təhsildə irəliləyişlər hiss olunmağa başladı. Ulu Öndər Heydər Əliyev tərəfindən o zaman üçün çox mühüm olan ali təhsil müəssisələrinə dövlət hesabına qəbulu aparılması haqqında qəbul edilən qərar təhsil tarixində yaddaqalan bir sənəd oldu. 1998-ci il martın sonunda Prezident Heydər Əliyevin imzaladığı sərəncama əsasən, təhsil sahəsində islahatlar aparmaq üçün xüsusi komissiya yaradıldı. Komissiya Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq "Təhsil islahatı proqramı" hazırladı. Sənədlə bağlı Ulu Öndərin iştirakı ilə dəfələrlə müzakirələr aparıldı və 1999-cu il iyunun 15-də proqram Prezident Heydər Əliyev tərəfindən təsdiq olundu. Proqramda təhsilin bütün pillələri, onların hər birinin müvafiq vəziyyəti, problemlər, onların həlli istiqamətində mərhələlər üzrə həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, 1992-ci ildə təsdiq olunan Təhsil haqqında qanuna görə, ölkənin ali məktəblərində bakalavriat və magistratura üzrə ikipilləli ali təhsil sistemində keçilmiş, onların proqramları, planları təsdiq edilmişdir. 1999-cu ildən sonra isə əsaslı islahatlar nəticəsində Azərbaycanda təhsil sahəsində ciddi addımlar atılmış, həmçinin ali təhsil sahəsində də bir sıra əhəmiyyətli işlər görülmüşdür.

Ümumiyyətlə, zamanın hər bir mərhələsində dövlətin və millətin inkişafında təhsilin müstəsna xidməti olub. Təsəddüfi deyil ki, Ulu Öndər təhsili millətin gələcəyi adlandırdı. Elmi və təhsili olmayan millət, əlbəttə, qabaqcıl millətlər sırasında ola bilməz. Bu baxımdan, elm və təhsilin inkişafına daha çox ehtiyac, tələbat duyulur. Bu həm də onunla bağlıdır ki, dünyada maddi sərvətlər tükənməkdədir. Alimlər, elm adamları yeni qaynaqlar axtarırsındır. Hazırda inkişaf etmiş ölkələrdə elmə əsaslanan iqtisadiyyatın qurulması ən prioritet sahələrdəndir.

Cəmiyyətin bugünkü səviyyəsi elmin, yeni texnologiyaların inkişafını bərbəşə zərurət kimi qarşıya qoyur. Bu prosədə, sübhəsis, ali təhsilin müstəsna rolu var. Yəni ali təhsil bu işdə lokomotiv rolunu oynamaqla bir tərəfdən ölkədə təhsilin inkişafını təmin edirsə, digər tərəfdən, kadr potensialını formalaşdırır.

Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə ölkəmizdə cəmi 4 ali məktəbə, o cümlədən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna muxtariyyət hüququ verildi. Sonralar bu siyahıya bir neçə ali məktəb də daxil oldu. 1969-1982-ci illərdə Ulu Öndərin bilavasitə diqqəti sayəsində Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) hər il güzətlə tələbə qəbulu həyata keçirilirdi, ucaq və dağlıq rayonlardan gənclərin, xüsusən, azsaylı xalqların nümayəndələrinin qəbuluna daha ciddi yanaşılırdı, böyük üstünlüklər verilirli. Yeri gəlməskən, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1970-ci ildən başlayaraq hər il keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə Azərbaycan gənclərinin müsabiqədənkənar qəbulu həyata keçirilirdi. 1969-1982-ci illərdə keçmiş İttifaqın 170 nüfuzlu ali məktəbində 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali

təhsil almasına şərait yaradılmışdır. Həmin gənclər bu gün də Azərbaycanın inkişafında mühüm rol oynayırlar.

Həmin dövr hər dər ilinin başlanğıcı ərəfəsində - avqust ayının sonlarında respublikamızda Heydər Əliyevin rəhbərliyi, hökumət üzvlərinin, dövlət xadimlərinin iştirakı ilə indiki Heydər Əliyev sarayında yeni qəbul olunmuş tələbələrə görüşü keçirilirdi. Bu görüşlərin hamısında Heydər Əliyev geniş nitq söyləyir, tapşırıq və tövsiyələrini verirli. Bununla yanaşı, hər il iyul ayının ortalarında Ulu Öndərin rəhbərliyi ilə Mərkəzi Komitənin büro iclaslarında tələbə qəbulu ilə bağlı mərkəzi orqanların rəhbərləri, ali məktəb rektorları və icimai təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılırdı. Həmin görüşlərdə və iclaslarda bu sətirlərin müəllifi də institut komissomol komitəsinin katibi və əməkdaşların Həmkarlar İttifaqı Komitəsinin sədri kimi iştirak etmişdir. Ulu Öndər müstəqillik illərində də xarici ölkələrə təhsil almağa gedən, həmçinin ölkəmizin ali məktəblərinə yüksək balla qəbul olunmuş tələbələrə görüşlərini davam etdirirdi.

Heydər Əliyev qədim təhsil və elm ocağı olan indiki ADAU-ya daim böyük diqqət göstərirdi. 1978-ci ilin iyun ayında məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdırılması və onun tədris-maddi bazasının möhkəmləndirilməsi tədbirləri haqqında" birgə qərarı qəbul olundu. Bu qərarda tədris prosesinin, elmi-tədqiqatların, təbiyyətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması proqramı nəzərdə tutulmuşdu. Həmin qərarın tələblərinə uyğun olaraq Gəncə-Göygöl (keçmiş Xanlar) şəhərləri arasında 300 hektarlıq sahədə Kənd Təsərrüfatı İnstitutunun böyük kompleksinin tikilməsi planlaşdırılmış, bu məqsədlə keçmiş ittifaq büdcəsindən vəsait ayrılmışdı. 1979-cu ildən bu işlərə başlanıldı. Heyli tikintilər, kommunikasiya işləri həyata keçirildi, 2 yataqxana, 1 qazanxana inşa edildi, bir neçə tədris korpusunun, dendroloji parkın, ippodromun əsası qoyuldu. 1990-cu ildən sonra isə bu işlər məlum səbəblərdən dayandırıldı.

Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il iyulun 22-də "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinin keçirilməsi haqqında" Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı qəbul edildi. Yubileyin dekabrın 14-də keçirilməsi qərar alındı. Lakin üzirlü səbəblərdən yubiley həmin tarixdə keçirilmədi. 1979-cu ildə yubileyin keçirilməsi yenidən gündəmə gəldi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 13 mart tarixli qərarına əsasən, SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı ilə zəngin tarixə malik bu tədris və elm ocağı 50 illik yubileyi münasibəti ilə yüksəkixtisaslı müxtəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif edildi. Bir qrup əməkdaşımız fəxri adlara və dövlət mükafatlarına layiq görüldü. Şəhər rəhbərliyinin iştirakı ilə yubiley şouliklorinə ciddi hazırlıq işləri aparıldı. 1980-ci il dekabrın 16-da Gəncədəki

keçmiş "Bakı" kinoteatrının böyük salo-nunda Moskvadan, Gürcüstandan, Dağıstan-dan və digər yerlərdən gələn yüksəkseviyyəli qonaqların iştirakı ilə yubileyə həsr olunmuş tontənəli yığıncaq keçirildi. Yubileydə Ulu Öndər ali təhsil ocağımızın yarımsəksixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır!" Sonra Ulu Öndər Sovet İttifaqının rəhbərliyi adından "Şərəf nişanı" ordenini tontənəli şəkildə institutun bayrağına sənədi.

Bu tarixi hadisəni həmin yubileydə iştirak etmiş əməkdaşlarımız məmnunluqla xatırlayırlar. Ulu Öndərin yubiley nitqində söylədiyi müddəalar indi də ADAU-da aqrar sektorun perspektivlərinin hazırkı şəraitində kollektivimiz qarşısında daha gərgin işləmək üçün stimül verir. Heydər Əliyevin tövsiyyəsi və tapşırığı ilə hələ 1979-cu ilin mart ayında Gəncədə yaradılmış "Xatiro parkı"nın AKTI-yə (ADAU) ayrılmış sahəsində yubiley günü ona əkmək üçün şam ağacı götürüldü. Ulu Öndər ağacı kənarına qoyaraq "Mənə çinar verin, mən Gəncədə çinar ekəcəyəm" demişdi. Bu gün Ulu Öndərin ekdiyi həmin çinar ağacının "Heydər Əliyev park kompleksi"ndə xüsusi yeri var.

Heydər Əliyevin konsepsiyasına uyğun olaraq, onun Azərbaycana rəhbərliyi dövründə aparıldığı islahatlar 20 ildir Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Bu illər ərzində ölkəmizin ali təhsil sistemində də əhəmiyyətli dəyişikliklər baş vermişdir. 2005-ci ilin mayında Azərbaycan rəsmi olaraq Bolonya prosesinə qoşulmuş və ali məktəblərimizdə Bolonya Bəyannaməsinin tələblərinə uyğun islahatlar aparılmağa başlanılmışdır. Bu baxımdan, ADAU-nun da beynəlxalq əlaqələri genişlənməmiş, maddi-texniki bazası möhkəmlənmişdir.

2016, 2017 və 2020-ci illərdə Prezident İlham Əliyev Gəncəyə səfərləri çərçivəsində bir neçə obyektin, o cümlədən ADAU-da müasir standartlara cavab verən 2 tələbə yataqxanasının və tədris korpusunun açılışlarında iştirak etmişdir. Prezidentin bu mərasimlərdə iştirakı ADAU-nun professor-müəllim heyətinin böyük ruh yüksəkliyinə səbəb olmuş, onları daha yaxşı işləməyə ruhlandırmışdır.

Azərbaycanda təhsillə bağlı son nailiyyətlər beynəlxalq təhsil ekspertlərinin hesabatlarında da öz əksini tapmışdır. Təsəddüfi deyil ki, 2012-ci ilin may ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsillə bağlı beynəlxalq konfranslar məhz müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət beynəlxalq aləmdə xalqımızın iradəsinin təsdiqinə, ölkəmizin beynəlxalq imicinin artırılmasına ol-verişli şərait yaradır. Bu siyasi kursun əsası isə xalq və dövlət qarşısında öz xilaskar missiyasını şəərəllə yerinə yetirmiş əbədiyyaşar Ümummilli Lider Heydər Əliyev qoymuşdur.

Nüsrət HÜSEYNOV,
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, qabaqcıl təhsil işçisi

Ulu Öndər Heydər Əliyev xalqımızın milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasının banisidir

Ötən əsrin sonlarına doğru çəxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü.



Azərbaycan cəmiyyətinin milli özünüdərk dövrü, xalqımızın tarixi yaddaşının özünü qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi cəsəratli addımların atılması Ulu Öndərin qətiyyətinin göstəricisi olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiyaya şəkildə irəli sürülməsi və icra olunması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Gənc nəsə xitabən "Görək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, görək hər bir ailənin həyatının öziz bir hissəsi olsun", - deyə müraciət edən Ulu Öndər milli məfkurunün rəmzi olan bayrağımıza məhəbbət, dövlətçiliyə sədəqətin məhz yeni və mübariz nəsəl yetişməsinə mühüm mərhələ kimi qiymətləndirdi.

Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər genişmiqyaslı inkişaf və tərəqqinin əldə olunması, milli kimliyimizin dirçəldilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması dövrü kimi xarakterizə olunur. Heydər Əliyev kimi parlaq zəkaya, dərin biliyə və misilsiz işgüzarlığa malik bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi Azərbaycan tarixində dönsüz nöqtəsi olmuşdur.

Heydər Əliyevin böyük sərəştəsi, bacarıqlı idarəçilik və təşkilatçılıq qabiliyyəti, şəxsiyyəti, qısa müddətdə əldə etdiyi nəhəng nailiyyətlər hər kəsin diqqətini çəkmiş, onu ittifaq rəhbərliyinə qədər yüksəltmişdir. O, 1976-cı ilin mart ayında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirdiyi islahatların və görülmən strateji tədbirlərin fonunda ölkəmiz sürəti inkişaf yolu keçərək keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilmişdir. Paytaxt Bakının inkişafı, burada onlarla sənaye müəssisələrinin yaradılması, mikroregionların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi, idarəetmədə irəli çəkilməsi kimi məsələlər bu dövrdə Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkmişdir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitəinə son qoyuldu, siyasi sabitlik forma-

laşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlar başlandı. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şərsiksiz müəllifi kimi qəbul etmişdir. Çünki Heydər Əliyev siyasi kursundan kənarında Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünyaşərəfli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəlmişdi. O şəxsiyyət ki, bütün varlığı ilə Azərbaycan dövlətçiliyinə, milli məfkurəyə xidməti özünə şəraf bilirdi, azərbaycanlı olmağı ilə fəxr edir və hər bir əməli ilə nəsillərə örnək olmağı bacarırdı.

Qazanılmış müstəqilliyin qorunub saxlanmasının müqəddəs vəzifə olduğunu qeyd edən Ümummilli Lider hər çıxışında, hər nitqində bunu xüsusi vurğulayırdı və deyirdi: "Əsrlər boyu ulu babalarımız, Azərbaycanın müfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu ölməzde saxlamaq, qorumaq hər bir insan üçün canından da artdır".

Prezident İlham Əliyev Ulu Öndərin həlledici anlarda böyük liderlik göstərərək xalqımızı xilas etməsi haqqında danışıqdan demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsəratli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqət, sədəqətə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı namla irəliyə aparırdı. Sovet dönməində və müstəqillik dövründə Azərbaycan xalqı, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliliyi, düşünlümlüsi siyasəti və cəsəratli addımları xalqımızı böyük bələdlərdən xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".

Azərbaycan xalqının taleyində mühüm rol oynanmış elə bir hadisə yoxdur ki, orada Heydər Əliyevin imzası, adı olmasın. Saatlarla, günlərlə, aylarla bu böyük şəxsiyyət haqqında danışmaq olar. Çünki onun həyatı bir tarixdir. Azərbaycanın XX əsr tarixi. Keşməkeşli, mübarizə və inkişaf tarixi...

Heydər Əliyev Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbdiləşib, zirvələşib. Heydər Əliyevin ən böyük fəxri, qüruru onun yaratdığıdır, gördüyü işlərlə doğma xalqın qəlbini fəth etməsi idi. Bu fəthiylə o, xalqının qəlbində əbədi yaşayacaq - bugünkü nəsəlndə, sabahkı nəsəlndə.

Natiq QULUZADƏ,
YAP Zəngilan Rayon Təşkilatının sədri

İŞİMİZ, GÜZƏRANIMIZ

"Azərbaycan dayanıqlı inkişaf məqsədləri indeksinə görə Cənubi Qafqazda lider mövqə tutur"

"Azərbaycan dayanıqlı inkişaf məqsədləri (DİM) indeksinə görə Cənubi Qafqaz regionunda lider mövqə tutur".

Trend-in məlumatına görə, bu barədə İstanbul Beynəlxalq Siyasət Mərkəzinin analitiki Yasemin Bitlis Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyəyə əsaslıdır. Onun sözlərinə görə, 2022-ci ildə ölkə bu indeksə görə dünyanın 163 ölkəsi arasında 50-ci yer tutur.

"Bu cür nəticələrin əldə olunmasına ölkədə alternativ enerji mənbələri, ətraf mühitin mühafizəsinin təmin edilməsi və tullantıların təmiz emalı, habelə yaşıl iqtisadiyyata keçid üzrə layihələrin reallaşdırılması imkan yaradıb", - o deyib. Y.Bitlis həmçinin Azərbaycanın hazırkı reallıqda tranzit qovşağı olaraq investisiyalar üçün cəlbedici ölkədir.

"Bilirdiyiniz kimi, bu gün dünyada təchizat zənciri pozulub və Azərbaycanın Asiyadan Avropaya yükdaşıma mərkəzi olduğu yeni təchizat zənciri formalaşmaqdadır", - o qeyd edib.

Analitik həmçinin bu gün alternativ enerji mənbələrinin Azərbaycanda enerji hasilatında az yer tutmasına baxmayaraq, ölkədə xarici investorları cəlb edən böyük potensialın olduğunu bildirib.

"Artıq bu gün Azərbaycanda bərpaolunan enerji mənbələri sektoruna milyon dollarla investisiyalar qoyulur, ölkənin investisiya iqliminin daha da yaxşılaşdırılması, birbaşa xarici investisiyaların cəlb olunması və DİM-in əldə olunması məqsədilə ölkənin tam potensialının araşdırılması üzrə işlər aparılır", - o deyib.

ƏƏSM-nin e-xidmətlərinə 838,4 min müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin iki ayı ərzində 838,4 min müraciət qeydə alınıb.

Həmin dövrdə nazirliyin fəaliyyət sahələrində 86,1 min e-arayış verilib, 7,1 min pensiya, 10,8 min müavinət, təqaüd, 264 birdəfəlik ödəmə təyinatı e-sistem üzərindən, proaktiv qaydada aparılıb.

Yanvar-fevral aylarında e-qaydada 62 min fərdi şəxsi hesab da açılıb.



Bu il fevralın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 358,9 min nəfərdir. Onlardan 5 milyon 56,5 min nəfəri məşğul əhəlidir. Keçən il ölkədə 71,3 min yeni iş yeri açılıb. Onların 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb.

Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsinə təşkil edir. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start verildikdən sonra həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb.

Buna ilk növbədə qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrdə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb. Əmək qabiliyyətli insanın işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə daxili ehtiyat mənbələrindən geniş istifadə olunur.

Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasına Dövlət Statistika Komitəsinin təqdim etdiyi yuxarıda göstərilən və digər rəqəmlər də təsdiqləyir. Keçən il ölkədə yaradılmış 71,3 min yeni iş yeri həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Bu müəssisə və



təşkilatlarda onların payı müvafiq olaraq belədir: 89,6 faiz, 8,8 faiz və 0,9 faiz. Yeni iş yerlərinin qalan 0,7 faizi digər tədbirlər üzrə yaradılıb.

İş yerlərinin açılması zamanı coğrafiya da diqqət mərkəzində olub. Belə ki, iş yerləri təkcə paytaxtda və iri şəhərlərdə deyil, bütün bölgələrdə açılıb. Bu bölgünü göstərən rəqəmlər də maraqlıdır. Məsələn, ötən ilki yeni iş yerlərinin 80,2 faizi Bakı şəhərinin payına düşüb, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 19,2 faizi digər regionlarda yaradılıb. Regionlarda açılan iş yerlərinin 3,3 faizi Abşeron-Xızı, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Lənkəran-Astara, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 1,3 faizi Qazax-Tovuz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Mərkəzi Aran, 1,3 faizi Qarabağ, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi Şərqi

Zəngəzur iqtisadi rayonlarındadır.

Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanıb. Bunların 39,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan itxisarlarla əlaqədar bağlanıb.

Bu il yanvarın 1-i vəziyyətinə müvafiq olaraq işçilərin sayı 1 milyon 733,9 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 903,3 min, qeyri-dövlət sektorunda 830,6 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,7 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 702,2 min nəfər cəmləşib.

Ölkədə istifadəyə verilən, iqtisadiyyatın müxtəlif sahələrində işləyən yeni müəssisələr məşğulluq məsələsinin həllinə töhfələrini verməkdədir. İqtisadiyyatın şəxsləndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda qeyri-neft sektorunda kondorsitlərin məhsullarının payı artır. Nəticədə həm də emal müəssisələri çoxalır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də yeni iş yerləri deməkdir.

Əhalinin işlə təminatının təminatı sahəsində özünüməşğulluq da özünü geniş şir alır. Prezidentin tapşırığı ilə bu proqramın icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir. "Məşğulluq haqqında" qanununda Azərbaycan Respublikasının "Məşğulluq haqqında" qanununda qeyd olunduğu kimi, özünüməşğulluq şəxsinin müstəqil surətdə və yaxud dövlət dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Axtarılmalı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram Prezidentin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına əsasən həyata keçirilir. Proqram çərçivəsində axtarılmalı ailələrə fərdi təsərrüfatlarının təminatını qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes-planı uyğun şəkildə istehsal və ya xidmət avadanlıqları ilə təmin olunur. Bu, dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığına yaxşılaşdırılmaqla yanaşı, iqtisadi inkişafa tökan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ildən-ildən genişlənilir. 2018-2022-ci illərdə agentlik on minlərlə şəxsi işlə təmin edib. Bu da onu göstərir ki, Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir.

Flora SADIQLI,
"Azərbaycan"

Böyük hədəfə gedən yolun davamı



Danılmaz gerçəkdir ki, Azərbaycanda sosial islahatlar beş il əvvəl - 2018-ci ildə İlham Əliyevin yeni-dən Prezident seçilməsi ilə daha da intensivləşib. Andçün mərasimində Prezidentin dediği "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" sözləri ötən dövrdə sosial islahatlarla bağlı imzaladığı qanun və sərəncamların ana xəttini təşkil etməklə yanaşı, həm də gələcək proqramların, layihələrin anonsu idi.

Bu illər ərzində həm əməkdaşlarımız, həm də sosial təminatın növləri üzrə ödənişlərdə artımlar müşahidə olundu. Ən diqqətçəkən məqam isə o oldu ki, həmin sosial islahatlar 44 günlük Vətən müharibəsindən zərflə çıxan ölkədə Böyük qayıdış proqramının reallaşdırıldığı bir dövrdə həyata keçirilməyə başladı. Həm Böyük qayıdış, həm də geniş sosial islahatların paralel aparılması isə o deməkdir ki, yorulmayan, usanmayan, xalqını se-

vən, millətindən qayğıkeçliyini və diqqətini əsirgəməyən Prezidentimiz var. O Prezidentimiz ki məhz onun rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən sosial siyasət dövlətin daha böyük hədəfə ünvanlanan yolun davamıdır.

Bu, gələcəyə doğru addımlarımızdır. Dünyanın hər yerində varlı və imkanlı ailələrlə yanaşı, kasıb yaşayan insanlar da var. Avropanın, Amerikanın ən inkişaf etmiş ölkələrində belə, kasıblar yaşayan məhəllə, yoxsul

insanların məskunlaşdığı ərazilər az deyil. Yer kürəsində elə ölkələr də var ki, əhalisinin 80-90 faizi acliqdan, yoxsulluqdan əziyyət çəkir. Bəzən bu cür ölkələrdə rəhbərlik edənlər öz vətəndaşlarına hansı formada yardım etməyi bacarmır, onların sosial vəziyyətlərini nisbətən yaxşılaşdırmağa yönələn kiçik çıxış yolu belə tapa bilmirlər.

Azərbaycanda isə tamam fərqli vəziyyətdir. Axtarılmalı ailələr hər zaman dövlətin diqqət mərkəzində yer alır. Onların gündəlik yaşayışının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Belə tədbirlərin sayəsində bu gün Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artırılaq 130 manatdan 345, minimum pensiya 2,5 dəfə artırılaq 110 manatdan 280 manata çatdırılıb. Həmçinin

runması, onların müasir proqramlarla təminatı, reabilitasiya kurslarını keçməsi, sosial-psixoloji xidmətlərin göstərilməsi üçün də ölkədə ardıcıl tədbirlər görülür.

Qocalıq insanın taleyində kamilləşmək üçün bir qapıdır. Bu qapıdan keçən hər bir kəs xüsusi diqqət və qayğıkeçliyə möhtacdır. Arxada qoyub gəldiyi illər onun tale yazısıdır. O illər hər kəsin ömrü kitabında fərqlidir. Bu fərqliliyi əhatə edən müxtəlif xarakterlər ömrün müdriklik çağında ən kamil insanı belə kövrəkləşdirir. Belə situasiyada o, diqqət tələb edir. Bir var əzizlərinin, doğmalarının sevgisi ilə əhatə olunur, bir də var dövlət öz dəstəyini və şərəfini əsirgəmir. Azərbaycanda pensiya yaşına çatmış bu cür insanların pensiya və müavinətlərində də ardıcıl artım var. Yəni rəqəmlərə müraciət edərkən son sərəncama əsasən, minimum aylıq pensiya 280 manata çatdırılıb. Bu da 100 minədək vətəndaşın pensiyasının artması deməkdir. Ötən il pensiyacılarla əlavə dəstək olaraq verilən 200 manat maddi yardım bu ilin əvvəlindən aylıq pensiyasının tərkibinə daxil edildi. Cari il pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulub ki, bu da 2022-ci ilə nisbətən 650 milyon manat çoxdur. Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönlü xərclər kimi müəyyən olub. Bura axtarılmalı ailələr üçün çox vacib olan ünvanlı sosial yardımın 23 faizlik artımını da əlavə etsək, mənzərə daha aydın görünür.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Azərbaycan DİM çərçivəsində 17 məqsədə nail olmaq istəyir

Ortamüddətli və uzunmüddətli perspektivdə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsində artım gözlənilir.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün "Investor xəritəsi"nin təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı və Maliyyə nazirlikləri DİM-in reallaşdırılması üçün dövlət büdcəsindən ayrılmalı vəsaitlərin həcmi artırılır.

Novruz yarmarkalarının yeri və vaxtı məlum oldu

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar martın 11-19-da "Kənddən şəhərə" yarmarkaları təşkil olunacaq.

Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlamlı məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

"Kənddən Şəhərə" Novruz yarmarkalarında satışa çıxarılaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrən-

"Qeyd edim ki, Azərbaycan DİM çərçivəsində 17 məqsədin əldə olunmasını qarşıma hədəf olaraq qoyub. Bu məqsədlər çərçivəsində həmçinin dövlət-özəl sektor tərəfdaşlığının prioritet sektorları müəyyən ediləcək. Burada xüsusən kənd təsərrüfatı və turizm sektorlarından bəhs etmək olar", - o deyib.

H.Hüseynov cari ildə dövlətə özəl sektor arasında 30 G2B görüşlərinin keçirilməsinin planlaşdırıldığını deyib.

"G2B tərəfdaşlığında prioritet sektorlarımız var ki, bunlar da xüsusən yaşıl texnologiyalar və təmiz enerjinin hasil olunması, rəqəmsal transformasiyalar və bank sektoru sahəsindədir", - o vurğulayıb.

mək üçün laboratoriyaların xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, "Kənddən şəhərə" Novruz yarmarkalarında fermerlər hər bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək. "Kənddən şəhərə" Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)

- Binaqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)





Avropada qaz böhranı gözlənilir

Mavi yanacaqın qiymətinin yüksəlməsi, şirkətlərin və ev təsərrüfatlarının enerji xərclərinə ağır zərbə vura bilər

Avropa ölkələrində növbəti qaz probleminin həlli yollarının axtarılması əsas vəzifələrdəndir. Avropa İttifaqı öz anbarlarına qaz vurmağa davam edir, mavi yanacaqın qiyməti isə yenidən qalxır. Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizəsi hələ başa çatmayıb. Bu barədə beynəlxalq "Project Syndicate" təşkilatı məlumat verib.

Avropa hələlik rahat nəfəs ala bilər. Müəyyən qis və enerji təchizatının şəxələndirilməsi üzrə düşünülmüş strategiya, eləcə də istehlakın azaldılması tədbirləri sayəsində bu qitə Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra ehtimal olunan fəlakətli enerji böhranının qarşısını aldı. Qaz anbarları hazırda təxminən 60 faiz doludur və bu, ilin müvafiq dövrü üçün çoxillik orta göstəricidən 10 faiz bəndi yuxarıdır. Niderlanddakı virtual ticarət nöqtəsi olan TTF qazının istinad qiyməti keçən ilin avqust ayında MVt/saat üçün 340 avro təşkil edən pik nöqtəsindən 85 faizdən çox aşağı düşüb və hazırda 50 avrodan azdır.

Ancaq havanın belə olverişli olması heç kəsi arxayınlaşdırmamalıdır. Ötümündəki aylarda qazın qiymətində ciddi dəyişiklik gözlənilir ki, bu da şirkətlərin və ev təsərrüfatlarının enerji xərclərinə ağır zərbə vura bilər. Mümkündür ki, yay yaxınlaşdıqca Avropa qazında tədarükdə azalma olsun. Bu, qiymətləri hər MVt/saat üçün 100 avroya və ya daha yüksək səviyyəyə çatdırır.



Təhlildə qeyd edilir ki, Avropada enerji təchizatı ilə bağlı vəziyyət müəyyən olsada, bunu nisbətən sadə hesabla müəyyən etməyə mümkün deyil. 2022-ci ilin fevralına qədər Avropada təbii qaz istehlakı ildə 500 milyard kubmetr bir qədər az idi. Hazırda anbarlarda mövcud olan qaz ehtiyatların, Avropadakı hasilatın həcmi və təbii qazın cari ixalımı, o cümlədən maye qazı toplaşmaq, 440 milyard kubmetr alınır. Müvafiq olaraq, Avropa bu tələb və təklif balansındakı boşluğu bağlamaq üçün istehlakı azaltmalı və ya təbii qazın ixalını 60 milyard kubmetr artırmalıdır.

Gələcə qışda havanın nisbi normaya dönməyini fərz etsək, Avropa ölkələrinin hökumətləri ümumi istehlakı 450 milyard kubmetrdən aşağı saxlamaq üçün istehlakı 2021-ci il səviyyəsinə 10 faiz azaldılması hədəfini təyin etməli olacaqlar.

Avropa İttifaqı keçən il istehlakın könlü azaldılması hədəfini 15 faiz təyin etsə də, anomal istə havalər olmadan bunu həyata keçirə bilməzdi.

Beləliklə, 10 faiz hədəf səviyyəsi daha realdır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Ermənistanın özü qədər regiona təhlükə olan "Metsamor" AES

Bu təhlükənin qarşısını alan tapılacaq mı

"Metsamor" atom elektrik stansiyası təkə Qafqazın yox, bəlkə də dünyanın yarısının başının üstündə real fəlakət mənbəyidir. Amma heç kim bunun fərqində deyil. Təəcüblüsü odur ki, istənilən an qəza baş verməsi istisna edilməyən bu atom stansiyası haqqında qaldırılan səs-küy sanki kimsənin qulağına çatmır. 50 ilə yaxın fəaliyyət göstərən və Spıtax zəlzələsində "ətil" olan AEC, sözün əsl mənasında, fəlakət beşiyi kimi yurğalanmaqda davam edir.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Mariano Grossini qəbul etmişdir. Qonaq ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırmışdır. Azərbaycan tərəfi də Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrin inkişafına böyük önəm verdiyini etiraf etmiş, nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadənin vacibliyini təsdiqləmişdir.

Prezident İlham Əliyev bu görüşdə nüvə təhlükəsizliyi problemlərinə toxunarkən Ermənistanın "Metsamor" AES-in Azərbaycanca, Türkiyəyə, Ermənistan və ümumiyyətlə, bütün regiona böyük nüvə təhlükəsi yaratdığını diqqətə çatdırmışdır. Dövlətimizin başçısı bu stansiyanın köhnə texnologiya ilə işlədiyini, onun ciddi texniki problemlərinin olduğunu bildirmiş və "Metsamor"dan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasını narahatlıq doğurduğunu vurğulamışdır. Prezident bu məsələni qaldırmaqla bir daha problemin nə dərəcədə ağır olduğunu, artıq onu görməzliyə vurmağın mümkün olmadığını açıqlamışdır.

Bütün bunlara baxmayaraq, "Metsamor" AES-in bağlanması ilə əlaqədar qaldırılan tələblər elə də böyük dəstək ala bilmir. Ümumiyyətlə, onun ciddi təhlükə mənbəyi kimi müzakirələrdən kənar qalması təəcüblüdür. Bir sıra dövlətlər Ermənistanı yəni də ölkəyə yığacaq kimi dizlərinin üstünə otuzdurub ona siqal çəkirlər. Ona "gözün üstündə qasın var" demək dərəcəsinə düşür. Odu ki, sözügedən görüşdə nüvə silahlarının ya-

ylınması haqqında müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilmiş, nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunmuşdur.

"Metsamor" ur mənbələrinin nüvə avarturasi da adlandırılır. İrəvanın 20 kilometrliyində yerləşən bu stansiyada baş verən istənilən qəza Ermənistanın paytaxtını göyə sovuracaq. Bu ölkədə bütün kond təsərrüfatı yararsız hala düşəcək. Erməni hüquq müdafiəçilərinin özləri də etiraf edirlər ki, əgər belə bir qəza baş versə, bütün qonşu ölkələr ağır və sarsıdıcı itkilərə məruz qala bilərlər.

Erməni hökuməti isə son 30 il ərzində yeni AES-in inşasına başlamaq əvəzinə başını Azərbaycan torpaqlarının işğalına və onun sənətlərinin talanmasına qatdı. Hətta ağır məğlubiyyətdən sonra da ağılı başına yığmadı. "Zavallı erməni xalqı" isə üroyi səksəkədə hər gün "Metsamor"dan bəd xəbər gözləməkdədir. Türkiyədəki böyük zəlzələdən sonra bu AES-in təhlükəsizliyi bir tükəndən asılı desək, yanlışdır.

Ermənilər özləri də yaxşı bilirlər ki, "Metsamor" texniki vəziyyətinə görə dünyanın ən təhlükəli AES-dir. Hələ 2014-cü ildə AŞ da bu obyektə bütün region üçün böyük təhlükə mənbəyi kimi qiymətləndirmiş, hətta yeni AES-in tikintisinə 200 milyon avro lük dəstək verəcəyini bildirmişdir. Amma ermənilər yeni atom stansiyasının tikilməsi ideyasına do daq büziürlər. Rəsmi Ermənistan son 15 ildə təbii edilən yenilikləri qəzanın baş verməməsi üçün 1980-ci ildəki temirə nisbətən daha yetərli sayır. Lakin müəssisələr yaxşı bilirlər ki, "Metsamor"un əsas problemi qoruyucu zirehin



olmamasıdır. Bu səbəbdən onun müdafiə gücü yalnız lokal və kiçik qəzalara aradan qaldırır, böyük qəzalara qarşısını almaq isə mümkün olmayacaq. İkinci bir təhlükəli hal ondan ibarətdir ki, nüvə yanacağı bu ölkəyə avtomobil və demir yolları ilə yox, təyyarə ilə daşılır. Bu isə yolverilməzdir. Dünyanın məşhur müəssisələrinin gəldiyi son qonaq belədir ki, "Metsamor" heç 7 bal gücündə zəlzələyə dözməyəcək. Digər tərəfdən, bu AES-i kritik adan avtomatik söndürmək mümkün deyil. Bu halda istənilən qəza Çernobılın daha böyük faciəyə səbəb ola bilər. Ona görə də Azərbaycan da, Türkiyə də aramsız olaraq Ermənistanı AES-i bağlamağa çağırır. Ermənistan isə öləndən gələndən bütün qanunu və qanunsuz imkanlardan yararlanaraq stansiyasının fəaliyyətini əvvəl 2026-cı, sonra da 2036-cı ilədək uzatmağa çalışır.

Başqa bir təhlükə tullantıların harada "dəfin" olunması ilə bağlıdır. Axırncı dəfə İrəvandan atom tullantılarını Azərbaycan ərazisindən demir yolu ilə 1989-cu ildə Rusiyaya daşıyıblar. Ondan sonra AES-də tullantıların hansı illərdə hansı ünvanlara daşınması barədə məlumatlar yoxdur. Odu ki, həmin tullantıların Azərbaycanın işğal edilmiş ərazilərində "dəfin" edilməsinin ehtimalı edənələr var. Yeri gəlmişkən, hələ təxminən 20 il əvvəl Milli Məclisin deputatı Səməd Seyidov nüvə yanacağının tullantılarının bizim işğal olunmuş ərazilərə daşındığını bildirmişdir. Amma bu, qorxulu ehtimaldır. Təki doğru olmasın, baxmayaraq ki, ermənilərdən nə desən gözləmək olar.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması üzrə açığ tender elan edir

Məlgöndərlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün məlgöndərlər (podratçılar) lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən məlgöndərlər (podratçılar) aşağıdakı möbləğdə iştirak haqqı göstərilən hesaba köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (Əlaqələndirici şəxs: Əhmədşah Salayev, telefon: +99412 310 07 70 (daxili 2011), e-mail: asalayev@its.gov.az) ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir:
LOT-1. Tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması.

İştirak haqqı: 1500.00 (bir min beş yüz) manat.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün səturalan təşkilatın bank rekvizitləri:

Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs

VOEN: 1701911851

Hesab: AZ52AIB38090019440013375105

Bank: "Kapital Bank" ASC Səbail filialı

Bankın VOEN-i: 990003611

Kod: 200059

Müxbir hesabı: AZ37NABZ0135010000000001944

S.W.I.F.T.BIK: AIBAZ22X

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender prosedüründə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

4. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənilmələrə dair məlumatları və digər icbari ödənilmələrə dair məlumatları (məlumatları təqdim etməklə iştirakçının vergi ödənilməsinin Azərbaycan Respublikasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsini həllərinin mövcud olması haqqında vergi orqan tərəfindən verilməsi arzusudur).

5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilməsi arzusudur.

Tender komissiyası

Nizami Gəncəviyə həsr olunmuş tamaşa Özbəkistan səhnəsində

Əməkdar mədəniyyət işçisi, sənətsünəşliq üzrə fəlsəfə doktoru İftixar Piriyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını təəcəssüm etdirən "Kö-nüllər mülkünün Sultanı - Şeyx Nizami Gəncəvi" tarixi Səmərqənddə tamaşaya qoyulub.

AZƏRTAC xəbər verir ki, tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Bəhrəm Safoev, bələtməyestəri Mədinəxan Erqəşeva, rejissor assistenti Anabibi Mərdiyevadır.



Tamaşada, əsasən, Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev və Müslüm Maqomayevin musiqi əsərlərindən istifadə olunub.

Şeyx Nizami Gəncəvinin obrazını Özbəkistanın Əməkdar artisti Baxtiyar Rahimov canlandırdır. Ümumilikdə səhnə əsərində 35 nəfərlik bir heyət

iştirak edir. Martin 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində keçirilən daxili baxışda müəllif və teatrın bədii şura üzvləri iştirak ediblər.

Nizami Gəncəvi dühasını təəcəssüm etdirən bu maraqlı səhnə əsərinin özbək tamaşaçıları üçün böyük təhəffüz olduğunu dilə gətirən mütəxəssislər müəllifə və yaradıcı heyətə minnətdarlıq bildirib, bu uğurlu sənət nümunəsi üçün onları təbrik ediblər.

Tamaşanın premyerasının martın 11-12-də keçiriləcəyi gözlənilir. Səhnə əsərinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində də nümayişi nəzərdə tutulur.

Bakıda hipermarketdəki silahlı insidentlə bağlı üç nəfər həbs olunub

Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən "Bravo" hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rütəf Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Səmir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında qeyd olunub.

Prokurorluq və DİN əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qabaqcıl əlir olan Ruhlana İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla

əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq öldürülüb, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gözdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilk olaraq Cına-

yət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalanmış istiqamətinə də keçirilən əməliyyat tədbirləri zamanı Ruhlana İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərçildirilib.

Ruhlana İsmayılovun gizləndiyi mənzilə istintaq-əmə-

liyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət notisiçində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, "AKS Lancaster-03" markalı odlu silah, 1 ədəd "Makarov" və 1 ədəd "Colt" tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd "Blow TR 92D" modelli tapança aşkar edilərək götürüldü.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.

ALLAH RƏHMƏT ELƏSİN!

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Xalq artisti Alim Qasımovun atası

HƏMZƏ QASIMOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Azərbaycan Su Təsərrüfatı İşçilərinin HİRK-nin sədri Akif Məmmədova anası

ZEYNƏB XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin kollektivi iş yoldaşları İlahə Quliyevaya bacısı

ŞƏHLA QULİYEVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

İntiqam Soltan, Rafiq Hüseynov, Adil Yusifov və Nurəddin Əhmədov Mingçevər Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovaya anası

GÜLLÜ HƏSƏN QIZI CAVADOVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az

az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5170 Sifariş 629

Qiyməti 40 qəpik